

1. Müəssisələrdə avadanlıqların soyudulması üçün işlədilən çoxlu su hansı çirklənməni yaradır?
 - zəhərli
 - təbii
 - ✓ termik
 - texniki
 - texnoloji
2. Atmosferi çirkləndirən toz, azot oksidləri, kükürd oksidləri, karbon oksidi və s. neçə faiz təşkil edir?
 - 60%
 - 78%
 - ✓ 98%
 - 86%
 - 55%
3. Təbii mühitin keyfiyyəti nədir?
 - təbii mühitin sağlamlığı
 - mühitin təmizliyi
 - ekoloji - iqtisadi səviyyə
 - ✓ yaşayışın təmin edici səviyyəsi
 - təbii resursların zənginliyi
4. Torpaq,su,meşə hansı üsulla qiymətləndirilir?
 - renta
 - alternativ
 - ✓ kadastr
 - məsrəf
 - qraflar
5. Məsrəf üsulu nədir?
 - ✓ təbii ehtiyatların qiymətləndirilməsi
 - Balla qiymətləndirmə
 - Alternativ dəyərlər;
 - Həcmnin müəyyən edilməsi.
 - Məsrəf üsulu;
6. İstehsalın yerləşməsinə təsir edən amillərdən biridir;
 - təbii şərait
 - iqlim
 - torpaq
 - su
 - ✓ relyef
7. İstehsalın yerləşməsinə təsir edən amillər:
 - ✓ təbii şərait
 - Kooperasiyaya;
 - Sistemləşməyə
 - Elmin inkişafına.
 - İstehsalın təmərküzləşməsinə;
8. İnsanların istifadə etdiyi və edə biləcəyi ehtiyatlar necə adlanır?

- ✓ təbii resurs
- Faydalı qazıntılar
- Müxtəlif texnoloji avadanlıqlar;
- Sənaye müəssisələri.
- Əmək ehtiyatları

9. Təbii ehtiyatların ekoloji qiymətləndirilməsinə bu kateqoriyalar aiddir:

- NBA
- İHJ
- DES
- UNO
- ✓ ABC

10. Kadastr qiymətləndirməsi aiddir:

- Neftə;
- Dəmir filizinə;
- ✓ Torpaq, su, meşəyə;
- Əlvan metal filizlərinə.
- Təbii qaza;

11. Təbii ehtiyatlar bu üsullarla qiymətləndirilir:

- ✓ Məsrəf üsulu;
- Genetik üsul;
- Ekstrapolyasiya üsulu;
- Kütlə üsulu.
- Qraflar üsulu;

12. İqlim təsir edir:

- Relyef ;
- İqtisadi böhran;
- Sənayeləşmə;
- Kənd təsərrüfatının kimyalaşması
- ✓ İstehsalın yerləşməsinə;

13. Təbii şərait təsir edir:

- ✓ İstehsalın yerləşməsi;
- Kooperasiya;
- Sistemləşmə;
- Elmin inkişafı.
- İstehsalın təmərküzləşməsi;

14. İstehsalın yerləşməsinə təsir edə bilər:

- Günəş enerjisi;
- Çay şəbəkəsi;
- ✓ Təbii şərait;
- Əhəlinin sayı.
- Atmosfer təzyiqi;

15. Təbii resurs anlayışına aiddir:

- ✓ İnsanların istifadə etdiyi ehtiyatlar;
- Faydalı qazıntılar;
- Müxtəlif texnoloji avadanlıqlar;

- Sənaye müəssisələri.
- Əmək ehtiyatları;

16. Təbii ehtiyatların geoloji qiymətləndirilməsinə bu kateqoriyalar aiddir:

- J, D,E
- ✓ A,B,C
- J,N,N
- İ, B ,J
- N,B,A

17. ətraf mühitin bu komponentlərinə təsirin qiymətləndirilməsi prosesi aparılır:

- torpağın
- əbədi və tarixi abidəlin
- Havanın
- ✓ ictimaiyyətin
- suyun

18. Ekoloji qiymətləndirmədə ictimaiyyətin iştirakını vacib sayan hansı təşkilatdır?

- Avropa İqtisadi Birliyi
- Ətraf mühit üzrə BMT təşkilatı
- YUNEP təşkilatı
- YUNESKO
- ✓ BMT – nin Avropa İqtisadi komissiyası

19. Ekoloji qiymətləndirmədə iştirak edən tərəflərdən biridir:

- müəssisələr
- ✓ ictimaiyyət
- həkimlər
- dünya təşkilatları
- hüquqi şəxslər

20. Ekoloji qiymətləndirmənin şərtlərindən biridir:

- işin yerinə yetirilmə vaxtı
- ✓ layihə sonu qərarlar
- qiymətləndirmənin vacibliyi
- məlumatların toplanması
- layihənin növü və miqyası

21. Fəal çirklənmə zolaqları hansı ölçü ilə xarakterizə olunur?

- ✓ 50 h
- 2 h
- 8 h
- 20 h
- 10 h

22. Su hövzələrinin çirklənməsindən çirkab suların həcmi nədən

- Su sərfi.
- Yağıntıların miqdarı.
- Yağıntıların tərkibi
- Suyun kimyəvi tərkibi.
- ✓ su hövzələrinə dəyən zərərdən

23. Torpağın münbitliyinin dövriyyədən çıxması nədən asılıdır?

- ✓ dəyən zərərdən
- Çirklənən torpağın sahəsindən;
- Məhsuldarlığın aşağı düşməsindən;
- Məhsulların satış qiymətindən
- Hər hektardan gələn gəlirdən;

24. Bitkiçiliyə dəyən zərər nədən asılıdır?

- Heyvandarlıq sahəsində məhsuldarlığın aşağı düşməsindən;
- Məhsulun satış qiymətindən;
- ✓ məhsuldarlığın aşağı düşməsindən
- Heyvandarlıq məhsullarının həcmindən
- Heyvandarlıq təsərrüfatlarının sayından;

25. Təsərrüfat sahələrinə dəyən zərərin cəmi nə deməkdir?

- Sənayeyə dəyən zərər kimi;
- təsərrüfata dəyən zərər
- Sənaye və kənd təsərrüfatına dəyən zərərlərin cəmi kimi;
- ✓ Təsərrüfat sahələrinə dəyən zərərlərin cəmi kimi
- Kənd təsərrüfatına dəyən zərər kimi;

26. Birbaşa üsulla nə hesablanır?

- ✓ çirklənmədən dəyən zərər
- sosial problemlər
- vergi ödənişlər
- sosial ödənişlər
- iqtisadi qiymətləndirmə

27. Fəal çirklənmə zolaqlarının radiusu bərabərdir:

- ✓ 50 h
- 2 h
- 8 h
- 20 h
- 10 h

28. Su hövzələrinin çirklənməsindən dəyən zərəyə təsir edir:

- Su sərfindən.
- Yağıntılardan miqdarından.
- Yağıntılardan tərkibindən.
- Suyun kimyəvi tərkibindən.
- ✓ Çirkab suların həcmindən.

29. Torpağın dövrüydən çıxmasından dəyən zərər asılı deyil:

- ✓ Torpağın münbitliyindən;
- Məhsuldarlığın aşağı düşməsindən;
- Hər hektardan gələn gəlirdən;
- Məhsulların satış qiymətindən.
- Çirklənən torpağın sahəsindən;

30. Heyvandarlığa dəyən zərər asılı deyil:

- Heyvandarlıq sahəsində məhsuldarlığın aşağı düşməsindən;
- Məhsulun satış qiymətindən;
- ✓ Bitkiçiliyə dəyən zərərdən;

- Heyvandarlıq məhsullarının həcmindən.
- Bitkiçilik təsərrüfatlarının sayından;

31. Təsərrüfata dəyən zərər necə hesablanır:

- Sənayeyə dəyən zərər;
- Nəqliyyata dəyən zərər;
- Sənaye və kənd təsərrüfatına dəyən zərərlərin cəmi;
- ✓ Təsərrüfat sahələrinə dəyən zərərlərin cəmi.
- Kənd təsərrüfatına dəyən zərər;

32. Çirklənmədən dəyən zərər bu üsulla hesablanır:

- ✓ Birbaşa;
- Genetik;
- Laboratoriya;
- Təcrübə.
- Dolay;

33. Mikro səviyyədə təbiətdən istifadə özündə hansı sahələri birləşdirir?

- ekoloji lizinq, icarə
- ekoloji maliyyələşmə
- təbii resurslar
- iqlim, torpaq, bitki
- ✓ ekoloji xidmət, şöbə, sex

34. Ekoloji problemlər və onların həlli yolları təbiətdən istifadənin iqtisadiyyatında hansı istiqamət aiddir?

- ✓ tədqiqat istiqamətinə
- idarə olunmasına
- maliyyə istiqamətinə
- ekoloji – iqtisadi göstəricilərinə
- tənzimlənməsinə

35. ətraf mühitə antropogen təsir necə baş verir?

- insanlar tərəfindən
- Quşlar.
- ✓ İnsanlar.
- Başqa planetlərdən gəlmələr.
- Heyvanlar.

36. Təbiəti mühafizə tədbirləri hansı səviyyədə həll olunur?

- kosmik səviyyədə
- ✓ ekoloji-iqtisadi səviyyədə
- ekoloji-iqtisadi kompleks səviyyəsində;
- iqtisadi rayon səviyyəsində.
- təbii-ərazi kompleksində

37. Tİİ elminin vəzifələrinə aid deyil?

- ✓ istehsalın intensivliyi
- təbiətdən səmərəli istifadə yolları;
- təbiətdən istifadənin regional idarəetmə orqanlarının yaranması;
- iqtisadiyyatın ekolojişdirilməsi.
- meşə emalı

38. Tİİ-nin tədqiqat istiqamətinə aid edilmir:

- təbiətdən istifadənin tənzimlənməsi;
- təbiəti mühafizə fəaliyyətinin maliyyələşməsi;
- ✓ biosenoz
- təbii resurs potensialı.
- təbiəti mühafizə fəaliyyətinin maliyyələşməsi;

39. Tİİ-nin tədqiqat obyektinə aid olmayan:

- təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsi;
- təbii ehtiyatların qiymətləndirilməsi;
- təbii şəraitin qiymətləndirilməsi;
- ✓ elektroenergetika sənayesi
- təbii resurs potensialı;

40. Tarix elmi təbiətdən istifadənin iqtisadiyyatı ilə bağlılığı necədir?

- geomorfologiya
- coğrafiya;
- ✓ sıx əlaqədə deyil
- tarix.
- biologiya;

41. Təbii resurslardan istifadənin qiymətləndirilməsi təbiətdən istifadənin göstəricilərindəndir?

- ✓ praktiki aspektlərindən
- Cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsi.
- Təbii şəraitin qiymətləndirilməsi.
- Ekoloji- iqtisadi sistemlər.
- Təbii resurslardan istifadənin qiymətləndirilməsi.

42. Təbii resurs potensialını öyrənən elm hansıdır?

- ✓ təbiətdən istifadənin iqtisadiyyatı
- Təbii resurs potensialını
- Ərazi istehsal kompleksləri
- Təbii şəraiti
- Təbii ərazi komplekslərini

43. Təbiəti mühafizə problemləri hansı səviyyədə və kompleksdə həll olunmalıdır:

- kosmik səviyyədə;
- ✓ ekoloji-iqtisadi kompleks səviyyəsində;
- təbii-texnogen kompleks səviyyədə;
- iqtisadi rayon səviyyəsində.
- təbii-ərazi kompleksində;

44. Tİİ elminin vəzifələrinə bunlar aid deyil:

- ✓ meşə emalı;
- resursların kompleks istifadəsi;
- təbiətdən istifadənin regional idarəetmə orqanlarının yaranması;
- iqtisadiyyatın ekolojiləşdirilməsi.
- təbiətdən səmərəli istifadə yolları;

45. Tİİ elminin tədqiqat istiqamətinə aid deyil:

- təbiətdən istifadənin tənzimlənməsi;

- təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsi;
- ✓ biosfer;
- təbii resurs potensialı.
- təbiəti mühafizə fəaliyyətinin maliyyələşməsi;

46. Tİİ elminin tədqiqat obyektinə aid deyil:

- təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsi;
- təbii ehtiyatların qiymətləndirilməsi;
- təbii şəraitin qiymətləndirilməsi;
- ✓ sənaye obyektləri.
- təbii resurs potensialı;

47. Tİİ elmi bu elmlərlə sıx əlaqədə deyil.

- ekologiya sıx əlaqəlidir;
- coğrafiya uyğun deyil;
- ✓ tarix;
- iqtisadiyyat qeyri-müəyyəndir.
- biologiya aid deyil;

48. Tİİ praktiki aspektlərindən biri hansıdır?

- Cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsi.
- ✓ Təbii resurslardan istifadənin qiymətləndirilməsi.
- Ekoloji- iqtisadi sistemlər.
- Başqa elmlərlə əlaqəsi.
- Təbii şəraitin qiymətləndirilməsi.

49. Tİİ elmi öyrənir:

- Təbii ərazi komplekslərini və s.
- Ərazi istehsal kompleksləri və s.
- Təbii ehtiyatları və s.
- Təbii şəraiti və s.
- ✓ Təbii resurs potensialını və s.

50. Su hövzələrində zəhərli maddələrin nisbi təhlükəlilik əmsalı nədən asılıdır?

- Su sərfindən;
- Su modulundan
- Suyun kimyəvi tərkibindən
- Yağıntılardan
- ✓ çirklənmədən dəyən zərərdən

51. Zərərli maddələrin nisbi nisbi təhlükə əmsalı nəyə təsir edir?

- Havanın təzyiqi.
- Havada olan tozun həcmi.
- Havanın kimyəvi tərkibi.
- Havada olan su buxarının həcmi.
- ✓ atmosferin çirklənməsindən dəyən zərəyə

52. Bu üsulla çirklənmədən dəyən zərər hesablanmır:

- Analitik;
- empirik;
- birbaşa;

- Birbaşa empirik və analitik.
- ✓ Dolayı;

53. Heyvandarlığa dəyən zərər asılıdır:

- Otlar sahələri azalmada;
- Bitkilərin məhsuldarlığı pozulmada.;
- Mexanizasiya olmayanda.
- Əkin sahələri sıradan çıxanda.;
- ✓ Heyvandarlıq sahəsində məhsuldarlığın aşağı düşməsindən;

54. Meşə təsərrüfatına dəyən zərər asılıdır:

- Meşələrin tərkibi ilə;
- Meşələrdə ağacların diametri ilə.
- ✓ Meşələrin çirklənmə sahəsi ilə;
- Ağacların boyu ilə;
- Meşələrin rütubət göstəriciləri ilə;

55. Torpağın dövrüyyədən çıxmasından dəyən zərər təsir edir:

- Torpağın münbitliyindən.
- Heyvanların məhsuldarlığından.
- Bitkilərin məhsuldarlığından.
- ✓ Hər hektardan gələn gəlirlərə.
- Bitkilərin növündən.

56. Su hövzələrinin çirklənməsindən dəyən zərər asılıdır:

- Yağıntılardan;
- Suyun kimyəvi tərkibindən.
- Su sərfindən;
- ✓ Zərərli maddələrin nisbi təhlükə əmsalından.
- Su modulundan;

57. Atmosferin çirklənməsindən dəyən zərəyə təsir edir:

- Havanın təzyiqinə.
- Havada olan tozun həcminə.
- Havanın kimyəvi tərkibinə.
- Havada olan su buxarının həcminə.
- ✓ Zərərli maddələrin nisbi təhlükə əmsalına.

58. Çirklənmədən dəyən zərər hansı üsulla hesablanır?

- genetik,lokal,iqtisadi
- ✓ birbaşa,empirik,analitik
- müxtəlif metodlar
- statistik,riyazi
- tarixi,coğrafi,ənənəvi

59. Heyvandarlıqda məhsuldarlığın aşağı düşməsi nədən asılıdır?

- Çirklənən torpağın sahəsindən;
- ✓ Heyvandarlığa dəyən zərərdən
- Bitkiçiliyə dəyən zərərdən
- Yem bazasının azalmasından
- Heyvandarlıq sahəsinin inkişaf səviyyəsindən;

60. Meşələrin çirklənmə sahəsi nə ilə uzlaşır?

- ✓ Meşə təsərrüfatına dəyən zərər
- Meşələrdə ağacların diametrindən.
- Meşələrin rütubət göstəricilərindən
- Meşələrin tərkibindən;
- Ağacların boyundan;

61. Her hektardan gələn gəlirlə torpağın dövriyyədən çıxması arasında asılılıq nədən ibarətdir?

- Bitkilərin növündən.
- Heyvanların məhsuldarlığından]
- Bitkilərin məhsuldarlığından.
- ✓ Torpağın münbitliyindən.
- dəyən zərərdən

62. Aşağıdakı cavablardan hansı düzgün deyil?

- antropogen təsir mənbələrinə nəzarət.
- Antropogen amilin təsirindən ətraf mühitdə yaranan dəyişikliklərə
- ✓ nəqliyyatın inkişafına nəzarət
- təbii mühitin fiziki halının qiymətləndirilməsi.
- antropogen təsirin qiymətləndirilməsi

63. Təbii və antropogen təsirdən ətraf mühitdə baş vermiş dəyişikliklərə nəzarət nə adlanır?

- ✓ biosferin kompleks monitorinqi
- qısa müddətli monitorinqdir.
- biosferin kompleks monitorinqidir.
- fiziki monitorinqdir.
- global monitorinqdir

64. Uzun müddətli müşahidə sistemi və onun dəyişməsi istiqamətinin proqnozlaşdırılması nədir?

- ✓ ətraf mühitin monitorinqidir
- ətraf mühitin hazırkı vəziyyətinin qiymətləndirilməsidir
- onun dəyişmə istiqamətinin proqnozlaşdırılmasıdır
- demografik proseslərə nəzarət sistemidir
- ətraf mühitin qısa müddətli-müşahidə sistemidir.

65. Təsir amilinə, çirkləndirici mənbələrə, miqyasına görə fərqlənmələr nə adlanır?

- təsir amilinə görə.
- ✓ çirkləndirici mənbələrə görə.
- miqyasına görə
- aparıldığı yerə görə
- çirkləndirici mənbələrə görə.

66. Ekoloji pasport hansı müddətdə etibarlıdır?

- 2 il müddətinə.
- 3 il müddətinə
- 5 il müddətinə
- 6 ay müddətinə
- ✓ 1 il müddətinə

67. Atmosfer, yerüstü sular, okeanlar, dənizlər, yeraltı sular, kriosfera nəyə aid edilir?

- ✓ monitorinqin obyektinə
- okeanlar və dənizlər.
- atmosfer, kriosfera

- atmosfer, yeraltı sular.
- yerüstü sular, okeanlar

68. Müəssisələrin ekoloji pasportu özündə əks etdirir?

- ✓ mühafizə tədbirlərinin vaxtı, xərcləri və s
- təbii resursların istehlakı
- təbii resursların müxtəlifliyi
- “ekoloji pasport” olmur
- müəssisə üçün işçi qüvvəsinin müəyyənliyi

69. Müəssisənin Ekoloji pasport hansı müddətə tərtib olunur?

- 3 il
- 5 il
- 2 il
- müddətsizdir
- ✓ 1 il

70. ekoloji audit hansı ekoloji fəaliyyətlə uyğundur?

- ✓ ekoloji menecmentin bir elementidir
- ekoloji monitorinqin bir hissəsidir
- proqnozlaşdırma
- məlumatların təhlilidir.
- ekoloji ekspertizaya uyğundur

71. Auditor xidməti haqqında AR – nın Qanununda auditor yoxlamasının hansı növləri göstərilir?

- adi və mürəkkəb
- uçot və yoxlama
- ✓ məcburi və könüli
- növləri yoxdur
- müxtəlif xidmətlər

72. Auditor aşağıdakılardan hansına rəy vermir?

- əsaslılıq
- ✓ müşahidə
- təsnifat
- ayırma
- qiymətləndirmə

73. Auditor sözünün latınca mənası nədir?

- yoxlayıcı
- ✓ dinləyici
- izah edən
- məruzəçi
- əks etdirən

74. Audit haqqında ilk sənət neçənci ildə aşkar edilmişdir?

- 1755-ci ildə
- 1050 - ci ildə
- 1330 – cu ildə
- ✓ 1130 – cu ildə
- 1800 – ci ildə

75. Sel, Vulkan, Zəlzələ, quraqlıq, torpağın eroziyası və s. hansı monitorinq sisteminə aid edilir?

- kimyəvi monitorinq
- məsafə monitorinqi
- bioloji monitorinq
- lokal monitorinq
- ✓ Fiziki monitorinq

76. İmpakt monitorinq sistemi hansı sahələri əhatə edir?

- kənd təsərrüfatı zonalarını
- sənaye müəssisələrini
- dəniz və okean sularını
- elmi araşdırmaları
- ✓ xüsusi təhlükəli zonaları

77. Baza monitorinq sistemi zamanı nələr nəzərə alınır?

- urbanizasiya səviyyəsi
- çirklənmə dərəcəsi
- kimyəvi tullantılar
- fiziki təsir amilləri
- ✓ regional antropogen təsirlər

78. Monitorinq nələri öyrənir?

- ✓ ətraf mühitin hərtərəfli analizi
- iqlim göstəriciləri
- əhalinin yerdəyişməsinə
- maliyyə və vergi vəsaitləri
- potensial ehtiyatları

79. Ekoloji sənədlərdən 5 il müddətinə etibarlı olan hansıdır?

- 2 il müddətinə
- 3 il müddətinə
- 5 il müddətinə
- 6 ay müddətinə
- ✓ ekoloji pasport

80. Təhlükəsiz xidmət və məhsullar təbiətdən istifadənin hansı göstəricisinə uyğundur?

- təbii ehtiyatlardan istifadə etmədikdə
- ✓ təbiətdən istifadəyə görə kompleks icazəyə
- regional yanaşma tətbiqi dedikdə.
- qlobal ekoloji problemləri həll etdikdə
- yeni texnologiyalar tətbiq etdikdə.

81. Hadisələri bu günündən gələcəyə qədər nəzərdə tutan üsul hansıdır?

- hadisələri bu günündən keçmişə qədər nəzərdə tutur.
- külli miqdarda maliyyə vəsaitini nəzərdə tutur.
- demoqrafik siyasəti nəzərdə tutur.
- köhnə texnologiyaların tətbiqini nəzərdə tutur.
- ✓ genetik üsul

82. ətraf mühitə səmərəli təsir etmək üçün təklif və tövsiyələr hansı sənədə aiddir?

- çirkab sularının təmizlənmə mexanizmi, tullantıların keyfiyyət və kəmiyyət göstəriciləri.
- ətraf mühitə səmərəli təsir etmək üçün təklif və tövsiyələr.
- istifadə olunan ehtiyatın kəmiyyət, keyfiyyət göstəriciləri

- ✓ ekoloji pasporta
- müəssisə haqqında ümumi məlumat və istifadə olunan texnologiya

83. Qraflar nəzəriyyəsi nəyə əsaslanır?

- genetik və normativ üsulların sintezi.
- proqram-məqsəd
- ekspert qiymətləndirilməsi.
- anket sorğuları
- ✓ ekoloji-iqtisadi inkişafın proqnozlaşdırılmasına

84. Regionun ilkin ekoloji vəziyyətinin təhlilinə əsaslanmaq nədir?

- dünyanın ilkin ekoloji vəziyyətinin təhlilinə əsaslanır.
- iri şəhərlərin ilkin ekoloji vəziyyətinin təhlilinə əsaslanır.
- ✓ proqram-məqsəd üsulunun mahiyyətidir
- hər şansı bir ölkənin ilkin ekoloji vəziyyətinin təhlilinə əsaslanır
- hər hansı materikin ilkin ekoloji vəziyyətinin təhlilinə əsaslanır.

85. Ekoloji ekspertizanın mexanizmi neçə elementlə səciyyələnir ?

- 5
- ✓ 3
- 10
- 6
- 2

86. Sosial müdafiə təşkilatlarının ekoloji auditdə iştirak etmələrinə yardım göstərən təşkilatlar hansıdır?

- dövlət idarələri.
- regionlar
- bələdiyyələr
- ✓ ekoloji audit aparılmır
- transmilli korporasiyalar

87. Nəzarət obyektinə üçün informasiya modelinin seçilməsi ekoloji auditin hansı fəaliyyətinə aiddir?

- müəssisədə vəziyyətin təhlili
- ✓ ekoloji auditorun vəzifəsinə uyğun deyil
- ətraf mühitə səmərəli təsir etmək üçün təklif və tövsiyələrin verilməsi.
- audit keçirən müəssisə və regionda istifadə olunan təhlükəli predmetlərdən istifadənin azaldılması.
- dəyən zərərin aradan qaldırılması üzrə təkliflərin hazırlanması

88. Auditorların vəzifəsinə daxil olmayan hansıdır?

- ✓ müəssisələrə maliyyə yardımı göstərmək
- verginin hesablanmasına kömək
- sifarişçiyə informasiya xidməti
- ekspert qiymətləndirilmələri
- mühasibat uçotunun təşkilinə kömək göstərilməsi

89. İlk dəfə audit tətbiq edən dövlətlər sırasındadır:

- Rusiya
- Fransa
- ✓ ABŞ
- Almaniya
- Yaponiya

90. 1995-ci il iyunun 20-də Azərbaycan Respublikasının hansı qanunu qəbul edilmişdir?

- ✓ auditor xidməti haqqında
- 1996-cı il sentyabrın 5- də.
- 1994-cü il iyunun 10-da.
- 1995-ci il mayın 4-də
- 1997-ci il fevralın 28-də.

91. İmperativ,təhlükəsizlik,aşkarlıq,müstəqillik,komplekslilik ekspertizanın hansı funksiyasına aiddir?

- ✓ ekoloji ekspertizanın əsas prinsipinə
- enerjiyə qənaət, müstəqillik, imperativ, aşkarlıq.
- imperativ, təhlükəsizlik, aşkarlıq, enerjiyə qənaət.
- peşəkarlıq, müstəqillik, aşkarlıq, imperativ.
- müstəqillik, aşkarlıq, enerjiyə qənaət, riskin azaldılması

92. Təsərrüfat,layihə və planları reallaşmaqdan əvvəl hansı hallarda keçirilməlidir?

- iqtisadiyyatda böhran baş verdikdə.
- ekoloji fəlakət baş verdikdə.
- ✓ ətraf mühitin ekspertizasında
- milli valyuta dəyərini itirdikdə.
- ölkədə iqtisadi islahatlar aparıldıqda.

93. İqtisadi xarakterli tədbirlər sistemi nədir?

- siyasi və iqtisadi xarakterli tədbirlər sistemidir.
- siyasi və hüquqi xarakterli tədbirlər sistemidir.
- iqtisadi və hüquqi xarakterli tədbirlər sistemidir.
- hüquqi və məənəvi xarakterli tədbirlər sistemidir.
- ✓ ekoloji ekspertiza

94. ətraf mühitin kimyəvi və bioloji vəziyyətinə nəzarət nə adlanır?

- ətraf mühitin bioloji vəziyyətinə nəzarət.
- ətraf mühitin fiziki və kimyəvi vəziyyətinə nəzarət
- ✓ ekokimyəvi vəziyyətə nəzarət
- ətraf mühitin kimyəvi vəziyyətinə nəzarət.
- ətraf mühitin fiziki vəziyyətinə nəzarət.

95. Bioloji monitoring nələr vasitəsilə həyata keçirilir?

- bioloji monitoring bitki aləmində aparılan monitoringdir
- ✓ bioindikatorlar vasitəsilə aparılan monitoringdir
- bioloji monitoring heyvanlar aləmində aparılan monitoringdir.
- bioloji monitoring dünya okeanında gedən bioloji prosesləri əhatə edən monitoringdir.
- bioloji monitoring biosferdə aparılan monitoringdir.

96. ətraf mühitə təsir edən fiziki proseslərə nəzarətdir:

- ətraf mühitə təsir edən müxtəlif kimyəvi proseslərə nəzarət.
- ətraf mühitdə gedən biolji proseslərə nəzarət.
- ✓ fiziki monitoring
- litosferdə gedən proseslərə nəzarət.
- insan orqanizmində gedən proseslərə nəzarət

97. Konkret antropogen mənbəyin təsiri ilə məşğul olan monitoring hansıdır?

- cavabların hamısı doğrudur
- bir neçə antropogen mənbəyin təsiri ilə məşğul olur.
- ✓ lokal monitoring sistemi

- kimyəvi çirkləndiricilərin təsiri ilə məşğul olur.
- təbii çirkləndirici mənbələrin təsiri ilə məşğul olur.

98. Ölkə miqyasında aparılan monitoring hansı monitoringdir?

- şəhərdaxilində aparılan monitoring
- beynəlxalq miqyasda aparılan monitoring.
- materikdə aparılan monitoring.
- ✓ milli monitoring
- bir neçə ölkədə aparılan monitoring.

99. Regional antropogen təsirlərlə təbiətdə baş verən hallarla hansı monitoring növü məşğuldur?

- dünyəvi monitoring sistemi
- lokal monitoring sistemi
- milli monitoring sistemi
- lokal monitoring sistemi
- ✓ Baza monitoring sistemi

100. Bir nöqtədə yerləşən mənbəyin, hərəkətdə olan nəqliyyat vasitələrinin və müəyyən bir sahənin monitoringi nədir?

- yerini dəyişməyən mənbəyin monitoringi.
- müəyyən bir sahənin
- bir nöqtədə yerləşən mənbənin
- Hərəkətdə olan nəqliyyat vasitələrinin.
- ✓ [yeni cavab] çirkləndirici mənbələrin monitoringi

101. Müxtəlif kimyəvi çirkləndiricilər, təbii və fiziki təsirlər nə adlanır?

- ✓ monitoringin təsir amili
- fiziki təsir amilləri
- müxtəlif çirkləndirici maddələr
- kimyəvi çirkləndirici maddələr.
- təbii təsir amilləri.

102. Azərbaycanda, ətraf Mühitin Mühafizəsi üzrə Milli Fəaliyyət Planı neçənci ildən həyata keçirilir?

- 1996-cı ildən
- 1999-cu ildən
- ✓ 1998-ci ildən
- 1997-ci ildən
- 1995-ci ildən

103. Auditin qanunvericilik vətəni hansı ölkə hesab olunur?

- İspaniya
- Yaponiya
- ✓ Böyük Britaniya
- Fransa.
- Portuqaliya

104. Ekoloji audit hansı sahələrdə aparılır?

- dövlət idarələri.
- ✓ sosial müdafiə təşkilatları.
- bələdiyyələr
- regionlar
- transmilli korporasiyalar

105. Ekoloji auditorun vəzifələrinə daxil deyil?

- müəssisədə vəziyyətin təhlili.
- ✓ nəzarət obyektinə üçün informasiya modelinin seçilməsi.
- ətraf mühitə səmərəli təsir etmək üçün təklif və tövsiyələrin verilməsi.
- audit keçirən müəssisə və regionda istifadə olunan təhlükəli predmetlərdən istifadənin azaldılması.
- dəyən zərərin aradan qaldırılması üzrə təkliflərin hazırlanması.

106. Ekoloji audit neçə mərhələdə aparılır?

- 4
- 3
- ✓ 5
- 2
- 6

107. Aşağıdakılardan hansı düzgün cavabdır?

- ekoloji auditor ekoloji sahibkarlıqla məşğul olan fiziki şəxsdir.
- ✓ ekoloji auditor mövcud qanunvericiliyə əsasən ekoloji auditor fəaliyyəti göstərmək hüququna malik olan hüquqi və ya fiziki şəxsdir.
- ekoloji auditor ekoloji bazarı tənzimləyən şəxsdir.
- ekoloji auditor ekoloji prosesi idarə edən şəxsdir.
- ekoloji auditor ekoloji monitorinq həyata keçirən hüquqi şəxsdir.

108. Ekoloji audit ilk dəfə hansı ölkədə tətbiq olunmağa başlamışdır?

- Rusiya
- ✓ ABŞ
- Fransa
- Almaniya
- Yaponiya

109. Auditor xidmət haqqında Azərbaycan Respublikası qanunu nə vaxt qəbul edilmişdir?

- 1994-cü il iyunun 10-da.
- ✓ 1995-ci il iyunun 20-də.
- 1997-ci il fevralın 28-də.
- 1995-ci il mayın 4-də.
- 1996-cı il sentyabrın 5- də.

110. Təbiətdən istifadə problemlərinin həlli hansı halda səmərəli ola bilər?

- maliyyə vəsaitinin həcmi artırıldıqda.
- global ekoloji problemləri həll etdikdə.
- təbii ehtiyatlardan istifadə etmədikdə.
- yeni texnologiyalar tətbiq etdikdə.
- ✓ regional yanaşma tətbiqi dedikdə.

111. Genetik üsul digər üsullardan nə ilə fərqlənir?

- hadisələri bu günündən keçmişə qədər nəzərdə tutur.
- külli miqdarda maliyyə vəsaitini nəzərdə tutur.
- demoqrafik siyasəti nəzərdə tutur.
- köhnə texnologiyaların tətbiqini nəzərdə tutur.
- ✓ hadisələri bu günündən gələcəyə qədər nəzərdə tutur.

112. Aşağıdakı cavablardan hansı ekoloji pasportda öz əksini tapmamışdır?

- müəssisə haqqında ümumi məlumat və istifadə olunan texnologiya.
- istifadə olunan ehtiyatın kəmiyyət, keyfiyyət göstəriciləri.

- əsas məhsullar istehsalının texnoloji sxemi, havaya atılan tullantıların təmizlənmə sxemləri.
- çirkab sularının təmizlənmə mexanizmi, tullantıların keyfiyyət və kəmiyyət göstəriciləri.
- ✓ ətraf mühitə səmərəli təsir etmək üçün təklif və tövsiyələr.

113. Ekoloji-iqtisadi inkişafın proqnozlaşdırılmasında ən səmərəli üsul hansıdır?

- ✓ qrafik nəzəriyyəsi.
- ekspert qiymətləndirilməsi.
- anket sorğuları.
- genetik və normativ üsulların sintezi.
- proqram-məqsəd

114. Proqram–məqsəd üsulunun mahiyyəti nədir?

- dünyanın ilkin ekoloji vəziyyətinin təhlilinə əsaslanır.
- iri şəhərlərin ilkin ekoloji vəziyyətinin təhlilinə əsaslanır.
- ✓ regionun ilkin ekoloji vəziyyətinin təhlilinə əsaslanır.
- hər şansı bir ölkənin ilkin ekoloji vəziyyətinin təhlilinə əsaslanır.
- hər hansı materikin ilkin ekoloji vəziyyətinin təhlilinə əsaslanır.

115. Aşağıdakılardan hansı təbiətdən istifadəyə görə kompleks icazəyə aid deyil?

- təsərrüfat və digər fəaliyyətlərə icazə verən ekoloji tələblər.
- ✓ təhlükəsiz xidmət və məhsullar.
- ətraf mühitin çirklənməsinə görə ödənişin miqdarı.
- cərimə sanksiyalarının tətbiqi qaydaları və şərtləri.
- istifadəyə verilmiş təbii ehtiyatların saxlanması və mühafizəsinin

116. Ekoloji ekspertizanın əsas prinsipləri hansılardır?

- ✓ imperativ, təhlükəsizlik, aşkarlıq, müstəqillik, komplekslik
- imperativ, təhlükəsizlik, aşkarlıq, enerjiyə qənaət.
- peşəkarlıq, müstəqillik, aşkarlıq, imperativ.
- enerjiyə qənaət, müstəqillik, imperativ, aşkarlıq.
- müstəqillik, aşkarlıq, enerjiyə qənaət, riskin azaldılması.

117. ətraf mühitin ekspertizası hansı hallarda keçirilməlidir?

- iqtisadiyyatda böhran baş verdikdə.
- milli valyuta dəyərini itirdikdə.
- ✓ təsərrüfat, layihə və planları reallaşdırmaqdan əvvəl.
- ekoloji fəlakət baş verdikdə.
- iqtisadiyyatda böhran baş verdikdə.

118. Ekoloji ekspertiza dedikdə nəzərdə tutulur:

- iqtisadi xarakterli tədbirlər sistemidir.
- hüquqi və mənəvi xarakterli tədbirlər sistemidir.
- ✓ siyasi və hüquqi xarakterli tədbirlər sistemidir.
- iqtisadi və hüquqi xarakterli tədbirlər sistemidir.
- siyasi və iqtisadi xarakterli tədbirlər sistemidir.

119. Ekobiokimyəvi monitoring dedikdə başa düşülür:

- ətraf mühitin bioloji vəziyyətinə nəzarət.
- ətraf mühitin kimyəvi vəziyyətinə nəzarət.
- ✓ ətraf mühitin kimyəvi və bioloji vəziyyətinə nəzarət.
- ətraf mühitin fiziki və kimyəvi vəziyyətinə nəzarət.
- ətraf mühitin fiziki vəziyyətinə nəzarət.

120. Aşağıdakı cavablardan hansı düzgündür?

- bioloji monitoring biosferdə aparılan monitoringdir.
- ✓ bioloji monitoring bioindikatorlar vasitəsilə aparılan monitoringdir.
- bioloji monitoring heyvanlar aləmində aparılan monitoringdir.
- bioloji monitoring dünya okeanında gedən bioloji prosesləri əhatə edən monitoringdir.
- bioloji monitoring bitki aləmində aparılan monitoringdir.

121. Fiziki monitoring dedikdə başa düşülür:

- ətraf mühitdə gedən bioloji proseslərə nəzarət.
- ətraf mühitə təsir edən müxtəlif kimyəvi proseslərə nəzarət.
- ✓ ətraf mühitə təsir edən fiziki proseslərə nəzarət.
- insan orqanizmində gedən proseslərə nəzarət.
- litosferdə gedən proseslərə nəzarət.

122. Aşağıdakı cavablardan hansı doğrudur?

- ✓ lokal monitoring sistemi konkret antropogen mənbəyin təsiri ilə məşğul olur.
- cavabların hamısı doğrudur.
- təbii çirkləndirici mənbələrin təsiri ilə məşğul olur.
- kimyəvi çirkləndiricilərin təsiri ilə məşğul olur.
- bir neçə antropogen mənbəyin təsiri ilə məşğul olur.

123. Milli monitoring sistemi dedikdə başa düşülür:

- beynəlxalq miqyasda aparılan monitoring.
- bir neçə ölkədə aparılan monitoring.
- şəhərdaxilində aparılan monitoring.
- materikdə aparılan monitoring.
- ✓ ölkə miqyasında aparılan monitoring.

124. Baza monitoring sistemi nədir?

- ✓ regional antropogen təsirlər nəzərə alınmaqla təbiətdə baş verən hallara nəzarət etmək.
- litosferdə baş verən proseslərə nəzarət etmək.
- hidrosferdə baş verən proseslərə nəzarət etmək.
- faunada baş verən hallara nəzarət etmək.
- bitki aləmində baş verən hallara nəzarət etmək.

125. Monitoringin təsir amili dedikdə başa düşülür:

- ✓ müxtəlif kimyəvi çirkləndirici, müxtəlif təbii və fiziki təsir amilləri.
- fiziki təsir amilləri.
- müxtəlif çirkləndirici maddələr.
- kimyəvi çirkləndirici maddələr.
- təbii təsir amilləri.

126. Monitoring sistemi siniflərinə ayrılır:

- miqyas
- aparıldığı yer.
- təsir amili.
- çirkləndirici mənbə.
- ✓ təsir amilinə, çirkləndirici mənbələrə, miqyası.

127. Monitoringin obyektini dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

- baza monitoringi

- lokal monitoring.
- ✓ atmosfer, yer üstü sular, okeanlar, dənizlər, yeraltı sular, kriosfera.
- ümumi nəzarət
- monitoring qiymətləndirilməsi

128. Ekoloji monitoringin vəzifələrinə aid deyil?

- antropogen təsir mənbələrinə nəzarət.
- təbii mühitin fiziki halının qiymətləndirilməsi.
- ✓ sənayenin inkişafına nəzarət.
- Antropogen amilin təsirindən ətraf mühitdə yaranan dəyişikliklərə
- antropogen təsirin qiymətləndirilməsi.

129. Aşağıdakı cavablardan hansı düzgün deyil?

- .antropogen təsir mənbələrinə nəzarət.
- ✓ təbii mühitin fiziki halının qiymətləndirilməsi.
- sənayenin inkişafına nəzarət.
- Antropogen amilin təsirindən ətraf mühitdə yaranan dəyişikliklərə
- antropogen təsirin qiymətləndirilməsi.

130. ətraf mühitin monitoringi nədir?

- onun dəyişmə istiqamətinin proqnozlaşdırılmasıdır.
- demoqrafik proseslərə nəzarət sistemidir.
- ✓ uzun müddətli müşahidə sistemi olub, ətraf mühitin hazırkı vəziyyətinin qiymətləndirilməsi və onun dəyişməsi istiqamətinin proqnozlaşdırılması.
- ətraf mühitin qısa müddətli-müşahidə sistemidir.
- ətraf mühitin hazırkı vəziyyətinin qiymətləndirilməsidir

131. Uzunmüddətli proqnoz və planlaşdırma necə səciyyələnir?

- siyasi
- elmi – tədqiqat
- ✓ strateji
- ekoloji – iqtisadi
- iqtisadi

132. Ekoloji auditorun xidməti hansı sahələrə ayrılır?

- ✓ müqavilə tələb edən və etməyən
- audit siyasətinin öyrənilməsi
- ilkin və yekun xidmətlər
- müəssisədə vəziyyətin təhlili
- istehsalın səmərəli təşkili

133. Ekoloji risk konsepsiyası nədir?

- insanlara təsir edən amilləri öyrənmək
- layihələrin vaxtında hazırlanması
- Tullantıların izn həddinin müəyyən edilməsi
- müsbət konsepsiya yoxdur
- ✓ insanlara mənfi təsirin minimuma endirilməsi

134. Müstəqillik prinsip ekoloji fəaliyyətin hansı sahəsinə aiddir?

- ekoloji monitoringə
- ekoloji auditə
- ✓ ekoloji ekspertizaya
- ekoloji maraqlara

- ekoloji tənzimləməyə

135. Müəssisə ilə ətraf mühit arasında qarşılıqlı əlaqə və təsirin xüsusiyyətlərini əks etdirən sənəd nə adlanır?

- təsərrüfat və digər fəaliyyətlərə icazə verən ekoloji tələblər.
- cərimə sanksiyaların şərtləri haqqında sənəd.
- ✓ müəssisənin ekoloji pasportu
- tullantıların, çirkənlənmənin izn həddləri haqqında sənəd.
- ətraf mühitin çirkənlənməsinə görə ödənişlərin miqdarı haqqında sənəd

136. Təbii resurs potensialının və ona tələbatın dəyişilməsinin qabaqcadan deyilməsi nədir?

- təbii ehtiyatların qiymətləndirilməsi
- ekoloji siyasətin işlənilib hazırlanmasıdır.
- təbii ehtiyatlardan istifadənin idarə olunmasıdır.
- havanın əvvəlcədən proqnozunun verilməsidir
- ✓ ekoloji proqnozlaşdırma

137. Dövlət ekoloji nəzarətinin əsas funksiyalarından biridir:

- ekoloji təhsilin bir formasıdır
- demoqrafik siyasətin tərkib hissəsidir.
- iqtisadi siyasətin əsasıdır.
- ✓ təsərrüfat fəaliyyətinin ekoloji ekspertizası
- ekoloji maarifləndirmə vasitəsidir.

138. Eko-iqtisadi,eko-hüquqi sahələrdə təbiəti və ətraf mühiti mühafizə sahəsində qanunvericiliyin gözlənilməsi auditin hansı funksiyasına aiddir?

- ekoloji audit proqramının məqsəd və vəzifələrinin müəyyən olunması.
- istehsal sahələrinin təşkil olunması.
- sifarişçi ilə müqavilə bağlanması.
- audit aparan qurumun formalaşması
- ✓ ekoloji auditin predmetinə

139. Təbiəti mühafizə tədbir və proqramları üçün maliyyə resurslarını səfərbər hansı auditor vəzifəsi ilə uyğundur?

- ✓ auditor vəzifəsinə uyğun deyil
- auditor yoxlamasını və məsləhət xidmətlərini keyfiyyətlə həyata keçirmək.
- məlumatların məxvi saxlanması.
- sənədlərin qorunub saxlanması.
- auditin aparılmasında mövcud qanunveriliyin tələblərinə riayət etmək.

140. Təbii mühitin fiziki halının qiymətləndirilməsi auditin hansı fəaliyyətinə uyğun deyil:

- ekoloji siyasətin hazırlanması.
- təbiəti mühafizənin məqsəd və vəzifələrinin müəyyən edilməsi.
- ✓ ekoloji auditin predmetinə
- ekoiqtisadi, ekohüquqi sahələrdə təbiəti və ətraf mühitin mühafizə qanunvericiliyinin gözlənilməsi
- təbii resurslardan səmərəli istifadə olunması

141. Qarşılıqlı tərəflərin qanəedici qərarlar qəbul etməyə yönəlmiş məsləhətləşmələr hansı monitoringin vəzifəsi hesab olunur?

- ekoloji sistemin və insanların məskunlaşma sahələrinin fəaliyyətinin qiymətləndirilməsi.]
- ekoloji və yaşayış sahələrinin müayinəsinin keçirilməsi
- ✓ kompleks ekoloji monitoringinin.
- kompleks ekoloji monitoringinin.
- göstərilən sahələrdə baş vermiş dəyişikliklərin səbəbinin müəyyən edilməsi və qiymətləndirilməsi.

142. Hər hansı bir region daxilində gedən proseslər hansı monitoring adlanır?

- hər hansı bir ölkə daxilində gedən proseslərə.
- hər hansı bir şəhər daxilində gedən proseslərə.
- ✓ regional monitoring sistemi
- dünyada gedən proseslərə.
- hər hansı bir ölkə daxilində gedən proseslərə.

143. Monitoring sözünün mənası latıncadan tərcümədən nədir?

- öyrənmək
- nəzər salmaq
- uzlaşdırmaq
- çirklənməni azaltmaq
- ✓ nəzər salmaq

144. əhalinin miqrasiyasının nizamlanması hansı monitoringin tərkib hissəsidir?

- ətraf mühitin vəziyyətinə və ona təsir edən amillərə nəzarət etmək
- çirkləndiricilərin təsirindən ətraf mühitdə yarana biləcək vəziyyətin proqnozu.
- bu vəziyyətin qiymətləndirilməsi
- ✓ monitoring sisteminə daxil deyil
- ətraf mühitin faktiki vəziyyəti və çirklənmə səviyyəsini qiymətləndirmək.

145. Antropogen təsir mənbələrinə və təsir amillərinə nəzarət nə adlanır?

- nəqliyyat vasitələrinə nəzarət.
- əhalinin miqrasiyasına nəzarət.
- kənd təsərrüfatının yerləşməsinə nəzarət.
- ✓ antropogen təsir üzrə ekoloji monitoring
- sənaye müəssisələrinə nəzarət

146. Sənaye müəssisəsinin ekoloji pasportu nədir?

- təsərrüfat və digər fəaliyyətlərə icazə verən ekoloji tələblər.
- cərimə sanksiyaların şərtləri haqqında sənəd.
- ✓ müəssisə ilə ətraf mühit arasında qarşılıqlı əlaqə və təsirin xüsusiyyətlərinə əks etdirən kompleks sənəd.
- tullantıların, çirklənmənin izn həddləri haqqında sənəd.
- ətraf mühitin çirklənməsinə görə ödənişlərin miqdarı haqqında sənəd.

147. Aşağıdakılardan hansı genetik və normativ üsulların sintezinin köməkliyi ilə müəyyənləşdirilmir?

- real ehtiyat və imkanların olması.
- elmi-texniki tərəqqi ilə şərtlənən texnoloji imkanlar və real inkişaf istiqamətləri.
- təbii mühitin keyfiyyətini göstərən normativ və izn həddləri.
- ✓ təbiəti mühafizənin məqsəd və vəzifələrinin müəyyən olunması.
- istehlak normativ və məhdudiyyətləri.

148. Ekoloji proqnozlaşdırma nədir?

- təbii ehtiyatların qiymətləndirilməsi.
- ekoloji siyasətin işlənilib hazırlanmasıdır.
- təbii ehtiyatlardan istifadənin idarə olunmasıdır.
- havanın əvvəlcədən proqnozunun verilməsidir.
- ✓ təbii resurs potensialının və təbii ehtiyatlara tələbatın dəyişilməsinin qabaqcadan deyilməsi və görülməsidir.

149. Təsərrüfat fəaliyyətinin ekoloji ekspertizası.

- ✓ dövlət ekoloji nəzarətinin əsas funksiyalarından biridir.
- ekoloji maarifləndirmə vasitəsidir.
- demoqrafik siyasətin tərkib hissəsidir.

- iqtisadi siyasətin əsasıdır.
- ekoloji təhsilin bir formasıdır.

150. Ekoloji audit sisteminin yaradılmasında iştirak etmir.

- ekoloji banklar.
- ekoloji fondlar.
- yerli hakimiyyət orqanları və bələdiyyələr.
- kommersiya bankları.
- ✓ təhsil müəssisələri.

151. Aşağıdakılardan hansı ekoloji audit mərhələsinə aid deyil?

- istehsal sahələrinin təşkil olunması.
- ✓ audit aparan qrupun formalaşması.
- ekoloji audit proqramının məqsəd və vəzifələrinin müəyyən olunması.
- ekoloji auditin aparılmasının vaxtının və xərcinin müəyyən olunması.
- sifarişçi ilə müqavilə bağlanması.

152. Aşağıdakılardan hansı auditorun vəzifəsinə aid deyil?

- ✓ Təbiəti mühafizə tədbir və proqramları üçün maliyyə resurslarını səfərbər etmək.
- sənədlərin qorunub saxlanması.
- məlumatların məxfi saxlanması.
- auditor yoxlamasını və məsləhət xidmətlərini keyfiyyətlə həyata keçirmək.
- auditin aparılmasında mövcud qanunveriliyin tələblərinə riayət etmək.

153. Aşağıdakı cavablardan hansı ekoloji auditin predmetinə aid deyil?

- ekoloji siyasətin hazırlanması.
- ekoiqtisadi, ekohüquqi sahələrdə təbiəti və ətraf mühitin mühafizə qanunvericiliyinin gözlənilməsi.
- ✓ təbii mühitin fiziki halının qiymətləndirilməsi.
- təbiəti mühafizənin məqsəd və vəzifələrinin müəyyən edilməsi.
- təbii resurslardan səmərəli istifadə olunması.

154. Aşağıdakılardan hansı kompleks ekoloji monitorinqin vəzifələrinə daxildir?

- ✓ qarşılıqlı tərəflərin qanəedici qərarlar qəbul etməyə yönəlmiş məsləhətləşmələri.
- yaranmış neqativ halların ləğv və ya təsirinin azaldılması üçün tədbirlər hazırlamaq.
- ekoloji sistemin və insanların məskunlaşma sahələrinin fəaliyyətinin qiymətləndirilməsi.
- göstərilən sahələrdə baş vermiş dəyişikliklərin səbəbinin müəyyən edilməsi və qiymətləndirilməsi.
- ekoloji və yaşayış sahələrinin müayinəsinin keçirilməsi.

155. Regional monitorinq sistemi nəzarəti həyata keçirir:

- inzibati rayon daxilindəki monitorinq.
- ✓ hər hansı bir region daxilindəki monitorinq
- dünyada gedən proseslərə nəzarət.
- hər hansı bir şəhər daxilindəki monitorinq.
- hər hansı bir ölkə daxilində olan monitorinq.

156. Çıklandırıcı mənbələrinin monitorinqi dedikdə başa düşülür:

- müəyyən bir sahənin.
- bir nöqtədə yerləşən mənbənin.
- yerini dəyişməyən mənbənin monitorinqi.
- ✓ yerini dəyişməyən, bir nöqtədə yerləşən mənbənin, hərəkətdə olan nəqliyyat vasitələrinin və müəyyən bir sahənin
- Hərəkətdə olan nəqliyyat vasitələrinin.

157. Monitorinqin təsir amillərinə aid deyil?

- monitorinqin təsir amili dedikdə müxtəlif kimyəvi çirkləndiricilərin təsiri başa düşülür.
- ✓ sənaye müəssisələrinin çirkləndirilməsi başa düşülür.
- müxtəlif fiziki təsir amilləri başa düşülür.
- müxtəlif təbii təsir amilləri başa düşülür.
- müxtəlif kimyəvi çirkləndirici, müxtəlif təbii və fiziki təsir amilləri başa düşülür.

158. Aşağıdakılar hansı monitorinqin praktiki istiqamətlərinə aid deyil?

- ətraf mühitin vəziyyətinə və ona təsir edən amillərə nəzarət etmək.
- ✓ əhalinin miqrasiyasının nizamlanması.
- bu vəziyyətin qiymətləndirilməsi.
- çirkləndiricilərin təsirindən ətraf mühitdə yarana biləcək vəziyyətin proqnozu.
- ətraf mühitin faktiki vəziyyəti və çirklənmə səviyyəsini qiymətləndirmək.

159. Aşağıdakılardan hansı antropogen təsir üzrə ekoloji monitorinqin əsas məsələlərinə daxildir?

- kənd təsərrüfatının yerləşməsinə nəzarət.
- ✓ antropogen təsir mənbələrinə və təsir amillərinə nəzarət.
- sənaye müəssisələrinə nəzarət
- nəqliyyat vasitələrinə nəzarət.
- əhalinin miqrasiyasına nəzarət.

160. Ekoloji auditin predmetinə aiddir:

- kommersiya işlərinin təşkili
- müqavilələrin hazırlanması
- lisenziyaların verilməsi
- ✓ ekoloji siyasətin hazırlanması
- auditor yoxlaması

161. Ekoloji menecmentin funksiyaları neçə qrupa bölünür?

- 5
- ✓ 3
- 6
- bölgüsü yoxdur
- 2

162. planlaşdırma və proqnozlaşdırma ekoloji menecmentin hansı sahəsinə aiddir?

- ekoloji balans və nəzarət;
- ətraf mühitin keyfiyyətinin idarə olunması;
- ✓ Ekoloji menecmentin əsasına aid deyil:
- doğru cavab yoxdur.
- ekoloji uçot və audit;

163. Balans, nəzarət, uçot və audit hansı funksiyasına aiddir?

- qiymətləndirmə, təhlil;
- ✓ ekoloji menecmentin əsasıdır
- planlaşdırma, proqnozlaşdırma və monitorinq;
- doğru cavab yoxdur.
- ekstrapolyasiya, kartoqrafik;

164. Texnoloji, sosial ,innovasiya prosesi ekoloji menecmentin proseslərinə aiddir?

- ekoloji menecmentin prinsipi;
- ekoloji menecmentin təşkili;
- ekoloji menecmentin funksional həcmi;

- elmin metodologiyası və rolu.
- ✓ konsepsiyasına aid deyil;

165. Ekoloji təhlükəsizliyin başlıca xüsusiyyəti nədir?

- ayrı-ayrılıqda fəaliyyət
- vəsaitlərin toplanması
- ✓ kollektiv fəaliyyət
- dövlət büdcəsinin yardımı
- fərdi işlərin görülməsi

166. Balanslaşdırma ekoloji menecmentin hansı funksiyasına uyğundur?

- uçot və nəzarət;
- ekoloji marketinq
- planlaşdırma ;
- tənzimlənmə;
- ✓ funksiyasına uyğun deyil

167. Təbii resurslardan istifadədə ekoloji-iqtisadi problemlərin idarə olunmasını öyrənən elm sahəsidir:

- cəmiyyətin idarə olunmasını özündə birləşdirən bir sahədir;
- təsərrüfatın inkişafını və planlaşdırılmasını təmin edən sahədir;
- təbiətdən istifadə tədbirlərinin uçotu və nəzarətini təmin edən elm sahəsidir.
- faydalı qazıntıların hasilatı, emalı və istifadəsini təmin edən sahədir.
- ✓ ekoloji menecmentdir;

168. Təbiəti mühafizə avadanlığının müvəqqəti istifadəyə verilməsi ilə bağlı yaranan mürəkkəb və kompleks əmlak münasibətlərinin məcmusu nə adlanır?

- təbiəti mühafizə avadanlığının müvəqqəti istifadəyə verilməsi
- təbiəti mühafizə avadanlığının daimi istifadəyə verilməsi ilə bağlı yaranan mürəkkəb və kompleks əmlak münasibətlərinin məcmusu.
- təbiəti mühafizə avadanlığının satılması ilə bağlı münasibətləri məcmusu.
- təbiəti mühafizə avadanlığının icarəyə verilməsi ilə bağlı yaranan mürəkkəb sosial münasibətlərinin məcmusu
- ✓ ekoloji lizinqin aparılması

169. Lizinq mərhələsinin 2-ci mərhələsində hansı işlər aparılır?

- hazırlıq işləri aparılır
- borclar vəziyyəti öyrənilir
- mühitin vəziyyəti öyrənilir
- ✓ lizinq əməliyyatı bağlanır
- kreditlər götürülür

170. Ekoloji lizinq müqaviləsinin vaxtı bitdikdən sonra icarədar nə edə bilər:

- icarənin başqasına verə bilər
- ✓ icarə obyektini qaytarar bilər
- əvəzində maliyyə vəsaiti alır
- avadanlığı başqasına satar
- lizinq müqaviləsini pozar

171. Lizinq prosesinin 1-ci mərhələsi hansı prosesi aparır?

- alqı-satqı işlərini həyata keçirir
- müəssisənin məhsulunu realizə edir
- avadanlığı 2-ci şəxsə icarəyə verir
- vəsaiti toplamaqla məşğul olur.
- ✓ müqavilənin imzalanması üçün hazırlıq işləri aparılır

172. Təbiəti mühafizənin məqsəd və vəzifələri nə ilə müəyyən olunur?
- real ehtiyat və imkanların olması.
 - elmi-texniki tərəqqi ilə şərtlənən texnoloji imkanlar və real inkişaf istiqamətləri.
 - təbii mühitin keyfiyyətini göstərən normativ və izn həddləri.
 - ✓ genetik və normativ üsulların sintezinin köməkliyi ilə
 - istehlak normativ və məhdudiyyətləri.
173. Ekoloji proqnozlaşdırmanın üsullarından biridir:
- dialektik balans, proqram-məqsəd, statistik.
 - ✓ proqram-məqsəd, genetik və normativ üsullar, ekspert qiymətləndirməsi
 - anket sorğuları, balans, statistik, riyazi kibernetika.
 - balans, qraflar nəzəriyyəsi, kartoqrafik, statistik.
 - riyazi modelləşdirmə, kartoqrafik balans.
174. Proqram planlaşdırılması ekoloji auditin əsas mərhələsinə daxil olmasının səbəbi:
- zərurət yarandıqda ekoloji audit proqramına əlavə mütəxəssislərin cəlb edilməsi.
 - proqram məlumatların təklifi.
 - ✓ ekoloji auditin əsas mərhələsinə daxil deyil
 - proqram materiallarının reallaşması ilə bağlı planın tərtib olunması və onun icrasına nəzarət edilməsi.
 - ekoloji audit proqramının nəticələri ilə bağlı konkret təklif və tövsiyələrin hazırlanması.
175. Ekoloji audit sisteminin yaradılmasında iştirak etmir:
- yerli hakimiyyət orqanları və bələdiyyələr.
 - ekoloji banklar.
 - ✓ səhiyyə müəssisələri
 - kommersiya bankları.
 - ekoloji fondlar.
176. Sifarişçinin lazım olan sənədləri təqdim etmədikdə yoxlamadan imtina etmək auditorun hansı fəaliyyətinə aiddir?
- auditorun vəzifəsinə
 - auditorun səlahiyyətinə
 - ekoloji auditorun işinə
 - fəaliyyətə uyğun deyil
 - ✓ ekoloji auditorun hüquqlarına
177. Auditor xidmətinə aid deyil:
- daxili audit
 - ✓ bitkinlik audit
 - əməliyyat audit
 - maliyyə hesabının audit
 - kənar audit
178. Auditor xidmətinə aid deyil:
- daxili audit
 - uyğunluq audit
 - məcburi audit
 - ✓ könüllü audit
 - kənar audit
179. Təbii resurslarda istifadə və bərpası üzrə hesablamaların və digər fəaliyyətlərin yoxlanılması nə ilə uyğundur?
- ✓ çirklənməyə görə ödənişlərin icrasının yoxlanılmasıdır
 - təbiətdən istifadəyə görə ödənişlərin yerinə yetirilməsinin yoxlanılmasıdır.

- antropogen təsir dərəcəsinin yoxlanılmasıdır.
- təbiətdən istifadəçilərin maliyyə fəaliyyətinin yoxlanılmasıdır.
- ekoloji audit ilə

180. Ekoloji ekspertizanın mexanizminə daxildir?

- ekspertizanın funksiyaları
- ekspertizanın elmi əsasları
- təbii floranın layihələndirməsinin ekspertizası
- ✓ kompleks elmi tədqiqat işlərindən ibarət layihələrin ekoloji ekspertizası
- ətraf mühitdə baş verən hadisələrin ekspertizası

181. Hansı monitoring universal monitoring hesab edilir?

- ekoloji ekspertiza
- nəzarət obyektinin monitoringi
- ✓ kompleks ekoloji monitoring
- kompleks nəzarət
- fiziki monitoring

182. Radiotermik cihazlarla kosmosda və istənilən sahədə aparılan monitoringdir:

- ✓ məsafə monitoringi anlayışı
- radiometrik cihazlarla təchiz olunmuş aparatlarla aparılan monitoring.
- xüsusi cihazlarla torpaq örtüyündə aparılan monitoring
- radiometrik cihazlarla təchiz olunmuş aparatlarla litosferdə aparılan monitoring
- radiometrik cihazlarla təchiz olunmuş aparatlarla atmosferdə aparılan monitoring.

183. Regional və lokal antropogen təsirlərə məruz qalan xüsusi təhlükəli zonalara nəzarət necə adlanır?

- Lokal antropogen təsirlərə məruz qalan təhlükəsiz zonaların monitoringi.
- Antropogen təsirlərə məruz qalan xüsusi təhlükəli zonaların monitoringi.
- regional antropogen təsirlərə məruz qalan zonaların monitoringi.
- ✓ impact monitoring sistemi
- lokal antropogen təsirlərə məruz qalmayan zonaların monitoringi.

184. Bütöv biosferdə ekoloji komponentlərlə yanaşı ekstremal vəziyyətlərin yaranacağı barədə xəbərdarlıq etmək necə adlanır?

- ✓ global monitoring sistemi
- cavabların hamısı doğrudur
- materiklərin su hövzələrində baş verən proseslərə nəzarət etmək
- litosfer qatında baş verən proseslərə nəzarət etmək.
- yer kürəsinin atmosferində baş verən proseslərə nəzarət etmək

185. Ekoloji proqnozlaşdırmada hansı üsullardan istifadə edilir?

- dialektik balans, proqram-məqsəd, statistik.
- balans, qraflar nəzəriyyəsi, kartoqrafik, statistik.
- anket sorğuları, balans, statistik, riyazi kibernetika.
- ✓ proqram- məqsəd, qraflar nəzəriyyəsi, genetik və normativ üsullarının sintezi, ekspert qiymətləndirilməsi.
- riyazi modelləşdirmə, kartoqrafik balans.

186. Ekoloji auditin əsas mərhələsinə daxil deyil:

- ✓ proqramın planlaşdırılması.
- proqram materiallarının reallaşması ilə bağlı planın tərtib olunması və onun icrasına nəzarət edilməsi.
- zərurət yarandıqda ekoloji audit proqramına əlavə mütəxəssislərin cəlb edilməsi.
- ekoloji audit proqramının nəticələri ilə bağlı konkret təklif və tövsiyələrin hazırlanması.
- proqram məlumatların təklifi.

- 187.** Ekoloji auditorun hüquqlarına aid deyil?
- ✓ mühasibat uçotunun təşkilində kömək göstərmək.
 - sifarişçi lazım olan sənədləri təqdim etmədikdə yoxlamadan imtina etmək.
 - bağlanmış müqaviləyə uyğun olaraq auditin forma və metodlarının sərbəst müəyyənləşdirmək.
 - ekoloji audit aparılan obyektlərin ekoloji və maliyyə fəaliyyəti ilə bağlı sənədlərlə tanış olmaq.
 - ekoloji audit aparılmasına başqa auditorları cəlb etmək.
- 188.** Aşağıdakılardan hansı ekoloji audit sisteminin funksiyalarına daxil deyil?
- ekoloji auditor xidmətinin keçirilməsinin keyfiyyətinə nəzarət.
 - ekoloji auditor fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki və hüquqi şəxslərə lisenziyaların verilməsi.
 - ekoloji auditin aparılmasında qanunvericiliyə əməl olunmasını təmin etmək.
 - ✓ nəzərdə tutulan fəaliyyəti həyata keçirmək barədə son qərarın qəbulu.
 - ekoloji auditor kadrlarının hazırlanması, onların peşə və ixtisas səviyyələrinin artırılması.
- 189.** Ekoloji audit nədir?
- təbii resurslardan istifadə və bərpası üzrə hesabatların düzgün tərtib edilməsi və daxil olmaqla təbiətdən istifadəsi tərəfindən ekoloji
- ✓ tələblərin ətraf mühitin mühafizəsi normalarının və qaydalarının gözlənilməsi məqsədilə onların təsərrüfat və digər fəaliyyətinin yoxlanılmasıdır.
 - çirklənməyə görə ödənişlərin icrasının yoxlanılmasıdır.
 - təbiətdən istifadəyə görə ödənişlərin yerinə yetirilməsinin yoxlanılmasıdır.
 - antropogen təsir dərəcəsinin yoxlanılmasıdır.
 - təbiətdən istifadəçilərin maliyyə fəaliyyətinin yoxlanılmasıdır.
- 190.** Aşağıdakılardan hansı ekoloji ekspertizanın mexanizminə daxil deyil?
- kompleks elmi-tədqiqat işlərindən ibarət təsərrüfat layihələrinin ekoloji ekspertizası.
 - ✓ meşənin kəsilməsi üçün nəzərdə tutulan sahənin seçilməsi.
 - istehsal olunan və xaricdən gətirilən yeni texnika texnologiya material və maddələrin ekoloji ekspertizası.
 - modernləşdirmə məqsədi ilə fəaliyyət göstərən müəssisələrin ekoloji ekspertizası.
 - dövlət ekoloji tələb və normativlərin yerinə yetirildiyi halda istismasına icazənin verilməsi.
- 191.** Aşağıdakı cavablardan hansının kompleks ekoloji monitorinqə aidiyyəti yoxdur?
- nəzarət obyektinin seçilməsi.
 - nəzarət obyektinin vəziyyətinin dəyişməsinin proqnozlaşdırılması.
 - ölçmə işlərinin planlaşdırılması.
 - ✓ istehlak normativ və məhdudiyyətləri.
 - ayrılmış nəzarət obyektinin müayinəsi
- 192.** Məsafə monitorinqi nədir?
- ✓ radiometrik cihazlarla təchiz olunmuş uçan aparatlarla kosmosda və istənilən sahədə aparılan monitorinq.
 - xüsusi cihazlarla torpaq örtüyündə aparılan monitorinq.
 - radiometrik cihazlarla təchiz olunmuş aparatlarla litosferdə aparılan monitorinq.
 - radiometrik cihazlarla təchiz olunmuş aparatlarla atmosferdə aparılan monitorinq.
 - radiometrik cihazlarla təchiz olunmuş aparatlarla aparılan monitorinq.
- 193.** İmpakt monitorinq sistemi nədir?
- Lokal antropogen təsirlərə məruz qalan təhlükəsiz zonaların monitorinqi.
 - Antropogen təsirlərə məruz qalan xüsusi təhlükəli zonaların monitorinqi.
 - regional antropogen təsirlərə məruz qalan zonaların monitorinqi.
 - ✓ regional və lokal antropogen təsirlərə məruz qalan xüsusi təhlükəli ərazilərin monitorinqi
 - lokal antropogen təsirlərə məruz qalmayan zonaların monitorinqi.
- 194.** Qlobal monitorinq sistemi nədir?

- materiklərin su hövzələrində baş verən proseslərə nəzarət.
- cavabların hamısı doğrudur.
- ✓ dünyada baş verən proseslərə və yer kürəsinin biosferində bütün ekoloji komponentlərə nəzarətlə yanaşı ekstremal vəziyyətlərin yaranacağı barədə xəbərdarlıq etmək.
- yer kürəsinin atmosferində baş verən proseslərə nəzarət.
- yer kürəsinin atmosferində baş verən proseslərə nəzarət.

195. Torpağın keyfiyyəti ondan istifadəyə görə ödəniş formalarına aiddir:

- İcarə haqqı
- Doğru cavab yoxdur
- Torpaq vergisi.
- İcarə haqqı
- ✓ yox

196. Ödənişlərin miqdarı aşağı keyfiyyətli resursa görə olmalıdır-hansı prinsipə uyğun gəlir?

- ✓ Təbii resurslardan istifadəyə görə ödəniş prinsipi
- ödəniş yükünün istehlakçıların üzərinə yığılmasına yol verilməlidir.
- istifadə olunmayan təbii ehtiyatlar iqtisadi cəhətdən qiymətləndirilməsidir.
- Ödənişin həcmi o səviyyədə olmalıdır ki, xammal tutumunun azaldılmasını stimullaşdırsın və ya xammalın əvəz olunmasını təmin etsin.
- Daha keyfiyyətli resursa görə yüksək olmalıdır.

197. Ödənişlərin xərclənmə üsulları ödəniş sisteminin elementinə daxildir?

- Ödəniş növü
- daxil deyil
- Ödənişlərin istifadə qaydaları.
- ✓ Ödənişlərin tutulması
- Ayrı-ayrı ödənişlərin miqdarının müəyyən olunması üsulları.

198. İqtisadi qiymətləndirməyə görə nə müəyyənləşdirilir?

- Onlardan istifadənin həcminə görə.
- Doğru cavab yoxdur
- Onların tərkibinə görə;
- Onların yatırım şəraitinə görə.
- ✓ təbii resurslardan istifadəyə görə ödəniş

199. Mühitin ekoloji vəziyyətindən asılıdır:

- Tullantıların izn həddindən.
- ✓ suyun çirklənməsinə görə ödənişin həcmi
- İstismarın izn həddindən.
- Konsentrasiyanın izn həddindən.
- Təbiəti mühafizə xərclərindən

200. Regionların ekoloji vəziyyəti ilə suyun çirklənməsi arasında asılılıq:

- Tullantıların nisbi təhlükə əmsalından.
- ✓ çirklənməyə görə ödənişin həcmindən
- Tullantıların həcmindən
- Qlobal ekoloji fonddan.
- Tullantıların tərkibindən.

201. Təbiəti mühafizə xərcləri bu amillərdən asılı deyil:

- Tullantıların ümumi həcmi.
- Tullantıların tərkibi
- ✓ Çirklənməyə görə ödənişlərin həcmindən

- Yeni texnoloqiyanın tətbiqi.
- Zərərli maddələrin nisbi təhlükə əmsalı.

202. Torpaqlardan istifadəyə görə ödəniş formalarından deyil:

- Torpaq verçisinə.
- Doğru cavab yoxdur.
- ✓ Torpağın keyfiyyətinə
- Torpağın normativ qiymətinə
- İcarə haqqına

203. Təbii resurslardan istifadəyə görə ödənişlərin prinsiplərindən deyil:

- istifadə olunmayan təbii ehtiyatlar iqtisadi cəhətdən qiymətləndirilməsidir.
- ödəniş yükünün istehlakçıların üzərinə yığılmasına yol verilməlidir.
- Daha keyfiyyətli resursa görə yüksək olmalıdır.
- ✓ Ödənişlərin miqdarı aşağı keyfiyyətli resursa görə yüksək olmalıdır.
- Ödənişin həcmi o səviyyədə olmalıdır ki, xammal tutumunun azaldılmasını stimullaşdırsın və ya xammalın əvəz olunmasını təmin etsin.

204. Təbii resurslardan istifadəyə görə ödənişlər sisteminin elementlərindən deyil:

- Ödəniş növüdür.
- ✓ Ödənişlərin xərclənmə üsullarıdır.
- Ödənişlərin istifadə qaydalarıdır.
- Ödənişlərin tutulmasıdır.
- Ayrı-ayrı ödənişlərin miqdarının müəyyən olunması üsullarıdır.

205. Təbii resurslardan istifadəyə görə ödəniş müəyyənləşdirilir:

- Onların tərkibi;
- Doğru cavab yoxdur.
- Onlardan istifadənin həcmi.
- ✓ Onların iqtisadi qiymətləndirilməsi;
- Onların yatırım şəraiti.

206. Suyun çirklənməsinə görə ödənişin həcmi asılıdır:

- ✓ Mühitin ekoloji vəziyyəti
- İstismarın izn həddi.
- Təbiəti mühafizə xərcləri
- Tullantıların izn həddi.
- Konsentrasiyanın izn həddi.

207. Suyun çirklənməsinə görə ödənişin həcmi asılı deyil:

- Tullantıların nisbi təhlükə əmsalından.
- ✓ Regionların ekoloji vəziyyətindən.
- Tullantıların həcmindən.
- Qlobal ekoloji fonddan.
- Tullantıların tərkibindən.

208. Çirklənməyə görə ödənişlərin həcmi bu amillərdən asılı deyil:

- Zərərli maddələrin nisbi təhlükə əmsalı.
- Tullantıların ümumi həcmi.
- Tullantıların tərkibi.
- ✓ Təbiəti mühafizə xərcləri.
- Yeni texnoloqiyanın tətbiqi.

209. Təbiətdə mühafizədə tənzimləmə üsulları içərisində hansı daha çox tətbiq olunur?

- ✓ birbaşa
- daimi
- xüsusi
- bioloji
- müvəqqəti

210. Su mənbələrinin bioloji resurslarının artırılması müəssisənin ekoloji fondundan hansı vəsaiti tələb edir?

- təbiəti mühafizə işlərinə
- vəsaitin sərbəst hissəsinin başqa təsərrüfat məqsədlərinə xərclənməsinə və ya bankda depozit hesabda saxlanmasına
- müəssisənin əsas istehsal proseslərinin texnoloji rekonstruksiyasının maliyyələşməsinə.
- ✓ bu sahəyə ekoloji fondun vəsaiti xərclənmir
- başqa müəssisələrdə kompensasiya hesablaşmasının aparılmasına.

211. ətraf mühitin çirklənməsinə görə ekoloji fondların ümumi gəlirlərində xüsusi çəkisi nə qədərdir?

- 50-55%
- 20-30%
- 10-12%
- ✓ 80-85%
- 40-45%

212. Azərbaycanda ekoloji fond nə vaxt yaradılmışdır?

- 1989-cu ildə
- 2000-ci ildə
- ✓ 1990-cı ildə
- 1991-ci ildə
- 1995-ci ildə

213. əhalinin vəsaiti,ictimai təşkilatların könüllü yardımını və s. hansı fonda aiddir?

- ✓ ətraf mühitin mühafizəsinin ictimai fonduna
- vergilər.
- dövlət büdcəsi.
- kommersiya bankı
- dünya bankı.

214. I qrup ölkələrdə təbiəti mühafizə tədbirlərinə ümumi Milli məhsulun neçə faizi həcmində vəsait yönəldilir?

- 6%
- ✓ 3%
- 1,5%
- 2%
- 4%

215. Vəsaitin davamlılığı digər maliyyə növlərindən nə ilə fərqlənir?

- vəsaitin təyinatı üzrə xərclənməsi
- vəsaitin başqa məqsədlərə xərclənməsi
- vəsaitin azlığı
- vəsaitin çoxluğu
- ✓ mənbənin üstünlüyü

216. Aşağıdakılardan hansı təbiəti mühafizə tədbirlərinə yönəldilən vəsaitin əsas mənbəyi hesab edilir?

- yerli büdcələr.
- kommersiya bankları.
- müəssisələrin öz vəsaitləri

- ✓ dövlət büdcəsi
 - nazirlik və komitələrin vəsaitləri.
217. Müəssisənin ekoloji fondunun vəsaitləri hansı istiqamətlərdə xərclənmir?
- təbiəti mühafizə işlərinin aparılması.
 - vəsaitin sərbəst hissəsinin başqa təsərrüfat məqsədlərinə xərclənməsinə və ya bankda depozit hesabda saxlanmasını.
 - müəssisənin əsas istehsal proseslərinin texnoloji rekonstruksiyasının maliyyələşməsinə.
 - ✓ su mənbələrinin bioloji resurslarının artırılmasına.
 - başqa müəssisələrdə kompensasiya hesablaşmasının aparılmasını.
218. Ekoloji fondların investisiya siyasətinin prioritet (üstün) istiqamətlərinə aid deyil:
- xüsusi qorunan ərazilərin inkişaf və layihələşdirilməsinə.
 - büdcə xərclərinin çatışmazlığı şəraitində ekoloji maarifləndirmə və təhsilə.
 - dövlət ekologiya proqramlarının hazırlanmasına.
 - təbiətdən istifadənin normativ hüquqi bazasının yaradılmasına.
 - ✓ meşələrdə məcburi kəsimin aparılması.
219. Azərbaycanda ekoloji fond nə vaxt formalaşmışdır?
- 1989-cu ildə.
 - 2000-ci ildə.
 - 1995-ci ildə
 - 1991-ci ildə
 - ✓ 1990-cı ildə
220. ətraf mühitin mühafizəsi ictimai fondunun maliyyələşmə fondları hansıdır?
- dövlət büdcəsinə.
 - vergilər fonduna.
 - ✓ əhalinin vəsaiti, ictimai təşkilatların könüllü yardımı və s.
 - dünya bankına.
 - kommersiya bankları fonduna
221. İnkişaf etmiş ölkələrdə təbiətin mühafizə tədbirlərinə ümumi Milli məhsulun (ÜMM) neçə faizi həcmində vəsait yönəldilir?
- 4 %
 - ✓ 3 %
 - 5 %
 - 8 %
 - 2 %
222. Aşağıdakılardan hansı təbiəti mühafizə tədbirlərinin və ekoloji proqramların maliyyələşmə rolu oynamır?
- büdcədən kənar ərazi ekoloji fondlar kimi.
 - ekoloji sığorta fondu, bank kreditləri, əhalinin vəsaiti kimi.
 - ✓ əhalinin gəlirləri və təqaüdlər kimi.
 - müxtəlif səviyyəli büdcələr kimi.
 - müəssisə, təşkilat, şirkətlərin vəsaiti kimi.
223. Müəssisənin ekoloji fondunun vəsaitləri hansı istiqamətlərdə xərclənmir?
- ✓ su mənbələrinin bioloji resurslarının artırılmasına.
 - başqa müəssisələrdə kompensasiya hesablaşmasının aparılmasına.
 - təbiəti mühafizə işlərinə.
 - vəsaitin sərbəst hissəsinin başqa təsərrüfat məqsədlərinə xərclənməsinə və ya bankda depozit hesabda saxlanmasına.
 - müəssisənin əsas istehsal proseslərinin texnoloji rekonstruksiyasının maliyyələşməsinə.
224. ərazi regional ekoloji fondlarının formalaşma mənbələrinə daxil deyil:

- çirklənməyə görə ödənişlər, ekoloji vergi və cərimələr.
- təşkilat, müəssisələr, vətəndaşlar regional ekoloji fonda könüllü surətdə vəsait köçürə bilirlər.
- ✓ xarici bankların investisiyaları bu fondlara köçürülə bilər.
- regional ekoloji fond ərazidə öz istiqrazlarını yaya bilər.
- regional ekoloji fondlardan respublika ekoloji fonduna köçürmələr edir.

225. Ekoloji fondların ümumi gəlirlərində ətraf mühitin çirklənməsinə görə xüsusi çəkisi təşkil edir:

- 87-90 %
- 45-50 %
- 65-70 %
- 55-60 %
- ✓ 80-85 %

226. Azərbaycanda ekoloji fond nə vaxt yaradılmışdır?

- 1989-cu ildə.
- 2000-ci ildə.
- 1991-ci ildə
- 1995-ci ildə
- ✓ 1990-cı ildə

227. ətraf mühitin mühafizəsi ictimai fondunun maliyyələşmə fondları hansıdır?

- dövlət büdcəsi.
- vergilər.
- ✓ əhəlinin vəsaiti, ictimai təşkilatların könüllü yardımını və s.
- dünya bankı.
- kommersiya bankı

228. İnkişaf etmiş ölkələrdə təbiətin mühafizə tədbirlərinə ümumi Milli məhsulun (ÜMM) neçə faizi həcmində vəsait yönəldilir?

- 2%
- 6%
- 1,5%
- 4%
- ✓ 3%

229. Büdcədən ayrılan vəsaitin digər maliyyələşmə mənbələrindən üstünlüyü nədir?

- vəsaitin azlığı
- vəsaitin başqa məqsədlərə xərclənməsi.
- vəsaitin təyinatı üzrə xərclənməsi.
- ✓ vəsaitin davamlılığı
- vəsaitin çoxluğu

230. Aşağıdakılardan hansı təbiəti mühafizə tədbirlərinə yönəldilən vəsaitin əsas mənbəyi hesab edilir?

- nazirlik və komitələrin vəsaitləri.
- kommersiya bankları.
- ✓ dövlət büdcəsi.
- müəssisələrin öz vəsaitləri.
- yerli büdcələr.

231. Ekoloji tənzimləmədə iqtisadi mexanizmlərə daxildir:

- sadə mexanizmlər
- iqtisadi mexanizmlər

- ✓ xüsusi mexanizmlər
- rentabellik
- resurs amilləri

232. Meşə massivlərində sənaye əhəmiyyətli ağacların doğranması ekoloji fondun investisiya siyasətinin prioritet istiqamətinə aiddir:

- dövlət ekologiya proqramlarının hazırlanması
- büdcə xərclərinin çatışmazlığı şəraitində ekoloji maarifləndirmə və təhsil.
- xüsusi qorunan ərazilərin inkişaf və layihələşdirilməsi.
- ✓ ekoloji fondun üstün istiqamətinə uyğun deyil
- təbiətdən istifadənin normativ hüquqi bazasının yaradılması.

233. Dövlət büdcəsindən dotasiyalar və subsidiyalar hansı mənbələrə daxil deyil?

- müsadirə olunmuş qanunsuz ov və balıqçılıq ləvazimatlarının reallaşmasından əldə olunmuş vəsait.
- təbii resurslardan normadan artıq istifadəyə və səmərəsiz hasilata görə cərimə vəsaitləri.
- ✓ ekoloji fondların formalaşmasına
- zərərli maddələrin ətraf mühitə qəza tullantılarına görə cərimə ödənişləri müəssisə, təşkilat və vətəndaşların könüllü ianələri.
- fondun öz vəsaitlərindən əldə olunan dividend, faiz, bank depozitlərindən əldə olunan vəsait.

234. Təbii mühitlə itkilərin bərpası, iqtisadi zərərin kompensasiyası və digər tədbirlərin maliyyələşdirilməsi hansı məqsədlə yaradılır?

- təbiətdən istifadənin idarə olunması
- ✓ ərazi ekoloji fondlarına aid deyil.
- təbiətdən istifadəyə görə ödənişlərin azaldılması .
- tullantısız texnologiyanın tətbiqi .
- cərimə sanksiyalarının tətbiqi üçün.

235. Respublika büdcəsindən ayırmalar büdcədən kənar ərazi ekoloji fondlara daxil edilmir?

- su obyektlərinin bərpası və mühafizəsi fondu.
- meşələrin mühafizəsi və bərpası fondları.
- mineral-xammal bazasının bərpası fondu.
- ✓ ərazi ekoloji fondlarına aid deyil
- cavabların hamısı doğrudur

236. əhalinin gəlir və təqaüdlərinin təbiəti mühafizə tədbirlərində və ekoloji proqramların maliyyələşməsində nə kimi rolu vardır?

- müxtəlif səviyyəli büdcələr
- ✓ maliyyələşmədə rolu yoxdur
- büdcədən kənar ərazi ekoloji fondlar.
- ekoloji sığorta fondu, bank kreditləri, əhalinin vəsaiti.
- müəssisə, təşkilat, şirkətlərin vəsaiti.

237. Təbiəti mühafizə tədbirlərinin maliyyə təminatı nə üçün xarakterikdir?

- təbiəti mühafizə tədbirlərinin maddi-texniki təminatı.
- cavabların hamısı doğrudur
- təbiəti mühafizə tədbirlərinin demoqrafik təminatı
- təbiəti mühafizə tədbirlərinin ideoloji təminatı.
- ✓ bazar iqtisadiyyatı

238. Ekoloji fondların formalaşma mənbələrinə daxil deyil:

- ✓ dövlət büdcəsindən dotasiyalar və subsidiyalar.
- zərərli maddələrin ətraf mühitə qəza tullantılarına görə cərimə ödənişləri müəssisə, təşkilat və vətəndaşların könüllü ianələrə.
- təbii resurslardan normadan artıq istifadəyə və səmərəsiz hasilata görə cərimə vəsaitlərinə.
- müsadirə olunmuş qanunsuz ov və balıqçılıq ləvazimatlarının reallaşmasından əldə olunmuş vəsaitə.
- fondun öz vəsaitlərindən əldə olunan dividend, faiz, bank depozitlərindən əldə olunan vəsait.

239. Bütçədənkənar ərazi ekoloji fondlarına daxil deyil:
- ✓ respublika bütçəsindən ayırmalar.
 - cavabların hamısı doğrudur.
 - su obyektlərinin bərpası və mühafizəsi fonduna aiddir.
 - meşələrin mühafizəsi və bərpası fondlarına aiddir.
 - mineral-xammal bazasının bərpası fonduna aiddir.
240. Ekoloji fondların investisiya siyasətinin prioritet (üstün) istiqamətlərinə aid deyil:
- xüsusi qorunan ərazilərin inkişaf və layihələşdirilməsi.
 - bütçə xərclərinin çatışmazlığı şəraitində ekoloji maarifləndirmə və təhsil.
 - dövlət ekologiya proqramlarının hazırlanması.
 - təbiətdən istifadənin normativ hüquqi bazasının yaradılması.
 - ✓ meşələrdə məcburi kəsimin aparılması.
241. Ekoloji fondların formalaşma mənbələrinə daxil deyil:
- müsadirə olunmuş qanunsuz ov və balıqçılıq ləvazimatlarının reallaşmasından əldə olunmuş vəsait.
 - təbii resurslardan normadan artıq istifadəyə və səmərəsiz hasilata görə cərimə vəsaitləri.
 - ✓ dövlət bütçəsindən dotasiyalar və subsidiyalar.
 - zərərli maddələrin ətraf mühitə qəza tullantılarına görə cərimə ödənişləri müəssisə, təşkilat və vətəndaşların könüllü ianələri.
 - fondun öz vəsaitlərindən əldə olunan dividend, faiz, bank depozitlərindən əldə olunan vəsait.
242. Bütçədənkənar ekoloji fondların yaradılmasında əsas məqsəd nədir?
- təbiətdən istifadənin idarə olunması .
 - ✓ təbii mühitdə itkilərin bərpası, iqtisadi zərərin kompensasiyası və digər tədbirlərin maliyyələşdirilməsi .
 - təbiətdən istifadəyə görə ödənişlərin azaldılması .
 - tullantısız texnologiyanın tətbiqi .
 - cərimə sanksiyalarının tətbiqi üçün.
243. Bütçədənkənar ərazi ekoloji fondlarına daxil deyil:
- ✓ respublika bütçəsindən ayırmalar.
 - cavabların hamısı doğrudur.
 - su obyektlərinin bərpası və mühafizəsi fondu.
 - meşələrin mühafizəsi və bərpası fondları.
 - mineral-xammal bazasının bərpası fondu.
244. Aşağıdakılardan hansı təbiəti mühafizə tədbirlərinin və ekoloji proqramların maliyyələşmə rolu oynamır?
- ✓ əhalinin gəlirləri və təqaüdlər.
 - ekoloji sığorta fondu, bank kreditləri, əhalinin vəsaiti.
 - bütçədənkənar ərazi ekoloji fondlar.
 - müəssisə, təşkilat, şirkətlərin vəsaiti.
 - müxtəlif səviyyəli büdcələr.
245. Aşağıdakılardan hansı bazar iqtisadiyyatı üçün xarakterikdir?
- təbiəti mühafizə tədbirlərinin demoqrafik təminatı.
 - cavabların hamısı doğrudur.
 - təbiəti mühafizə tədbirlərinin maddi-texniki təminatı.
 - ✓ təbiəti mühafizə tədbirlərinin maliyyə təminatı.
 - təbiəti mühafizə tədbirlərinin ideoloji təminatı.
246. Məhsul satışından əldə edilən gəlirlər, norma daxilində və normadan artıq çirkənlənməyə görə ödənişlər hansı fondun hesabına yaranır?
- ✓ müəssisələrin ekoloji fondları
 - dövlət və kommertiya banklarının kreditləri.

- müəssisənin ekoloji fondunun bankda saxlanmasına görə depozit faizi, müəssisənin gəlirləri.
- təbiəti mühafizə obyektı və avadanlıqları üzrə amortizasiya (aşınma) köçürmələri.
- məqsədli subsidiyalar, dotasiyalar, təbiəti mühafizə tədbirlərinə yönəlmiş kreditlər.

247. Transmilli layihələrin maliyyələşdirilməsi ekoloji fondların vəsaitinin istifadəsində necə iştirak edir?

- güzəştli kredit və ssudaların ayrılması.
- ✓ ekoloji fondun üstün istiqamətinə uyğun deyil
- kommersiya banklarının təbiəti mühafizə tədbirlərinin reallaşmasına verdiyi ssuda və kreditlərə görə zəmanət durması
- əlavə investisiya resurslarının cəlb olunmasını stimullaşdıran layihələrin maliyyələşdirilməsində iştirak
- təbiəti mühafizə yönü məhsulların istehsalı üçün müəssisələrin ilkin kapitalının yaradılmasına vəsait qoyuluşu.

248. Mineral xammalın daha dərin emalı və saflaşdırılması tədbirləri ekoloji fondun vəzifələrinə uyğundur?

- ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş elmi-texniki layihələr, proqramların maliyyələşməsi və kreditlərin ayrılması.
- təbiəti mühafizə tədbir və proqramlarına yönəldilən maliyyə resurslarının səfərbər edilməsi.
- təbiətdən səmərəli istifadənin, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqinin iqtisadi maraqlandırılması, ekoloji tərbiyə və təhsilin inkişafına yardım
- əhalinin ekoloji təhlükəsizliyini təmin etmək üçün proqram və layihələrinin maliyyələşdirilməsi.
- ✓ ekoloji fondların vəzifələrinə aid deyil

249. Dövlət proqramları tərkibinə daxil olmuş mühafizə tədbirləri hansı hesaba maliyyələşir?

- təbiəti mühafizə işləri.
- ✓ respublika büdcəsinin vəsaiti hesabına
- zərərli maddələrin su obyektlərinə axıdılmasının qarşısının alınması.
- zərərli maddələrin atmosfərə atılmasının məhdudlaşdırılması.
- müəssisənin əsas istehsal proseslərinin texnoloji rekonstruksiyası.

250. Beynəlxalq maliyyə qurumlarının investisiyaları müxtəlif səviyyəli büdcələrin gəlirlərinin formalaşmasında iştirak hansı formada?

- təbii resurslardan istifadəyə, ətraf mühiti çirkləndirməyə görə ödəniş və köçürmələr.
- vergilər.
- respublika büdcəsindən dotasiyalar, subsidiyalar.
- respublika büdcəsindən ekoloji-investisiya proqramlarına ayrılan subvensiya.
- ✓ formalaşmada iştirak etmir

251. Aşağıdakılardan hansı ekoloji fondların vəsaitlərinin istifadəsinə daxil deyil:

- güzəştli kredit və ssudaların ayrılması kimi.
- ✓ transmilli layihələrin maliyyələşdirilməsi kimi.
- əlavə investisiya resurslarının cəlb olunmasını stimullaşdıran layihələrin maliyyələşdirilməsində iştirak kimi.
- təbiəti mühafizə yönü məhsulların istehsalı üçün müəssisələrin ilkin kapitalının yaradılmasına vəsait qoyuluşu kimi.
- kommersiya banklarının təbiəti mühafizə tədbirlərinin reallaşmasına verdiyi ssuda və kreditlərə görə zəmanət durması kimi.

252. Aşağıdakılardan hansı ekoloji fondların əsas vəzifələrinə daxil deyil?

- təbiəti mühafizə tədbir və proqramlarına yönəldilən maliyyə resurslarının səfərbər edilməsinə.
- təbiətdən səmərəli istifadənin, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqinin iqtisadi maraqlandırılması, ekoloji tərbiyə və təhsilin inkişafına yardımına.
- ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş elmi-texniki layihələr, proqramların maliyyələşməsi və kreditlərin ayrılmasına.
- ✓ mineral-xammalın daha dərin emalı və saflaşdırma tədbirləri.
- əhalinin ekoloji təhlükəsizliyini təmin etmək üçün proqram və layihələrinin maliyyələşdirilməsinə.

253. Respublika büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir:

- ✓ ancaq dövlət proqramları tərkibinə daxil olmuş mühafizə tədbirləri.
- təbiəti mühafizə işlərinin vəsaiti.
- müəssisənin əsas istehsal proseslərinin vəsaiti.
- zərərli maddələrin su obyektlərinə axıdılmasının qarşısının alınmasının vəsaiti hesabına.

- zərərli maddələrin atmosfərə atılmasının aradan qaldırılması hesabına.

254. Müəssisələrin ekoloji fondları hansı mənbələr hesabına yaranır:

- dövlət və kommersiya banklarının kreditləri.
- müəssisənin ekoloji fondunun bankda saxlanmasına görə depozit faizi, müəssisənin gəlirləri.
- məqsədli subsidiyalar, dotasiyalar, təbiəti mühafizə tədbirlərinə yönəlmiş kreditlər.
- təbiəti mühafizə obyektı və avadanlıqları üzrə amortizasiya (aşınma) köçürmələri.
- ✓ məhsul satışından əldə edilən gəlirlər, norma daxilində çirklənməyə görə ödənişlər və normadan artıq çirklənməyə görə cərimə ödənişləri.

255. Aşağıdakılardan hansı ekoloji fondların vəsaitlərinin istifadəsinə daxil deyil:

- ✓ transmilli layihələrin maliyyələşdirilməsi.
- güzəştli kredit və ssudaların ayrılması.
- təbiəti mühafizə yönü məhsulların istehsalı üçün müəssisələrin ilkin kapitalının yaradılmasına vəsait qoyuluşu.
- kommersiya banklarının təbiəti mühafizə tədbirlərinin reallaşmasına verdiyi ssuda və kreditlərə görə zəmanət durması.
- əlavə investisiya resurslarının cəlb olunmasını stimullaşdıran layihələrin maliyyələşdirilməsində iştirak.

256. Aşağıdakılardan hansı ekoloji fondların əsas vəzifələrinə daxil deyil?

- təbiətdən səmərəli istifadənin, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqinin iqtisadi maraqlandırılması, ekoloji tərbiyə və təhsilin inkişafına yardım.
- ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş elmi-texniki layihələr, proqramların maliyyələşməsi və kreditlərin ayrılması.
- ✓ mineral-xammalın daha dərin emalı və saflaşdırma tədbirləri.
- əhalinin ekoloji təhlükəsizliyini təmin etmək üçün proqram və layihələrinin maliyyələşdirilməsi.
- təbiəti mühafizə tədbir və proqramlarına yönəldilən maliyyə resurslarının səfərbər edilməsi.

257. Respublika büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir:

- ✓ ancaq dövlət proqramları tərkibinə daxil olmuş mühafizə tədbirləri.
- təbiəti mühafizə işləri.
- müəssisənin əsas istehsal proseslərinin texnoloji rekonstruksiyası.
- zərərli maddələrin atmosfərə atılmasının məhdudlaşdırılması.
- zərərli maddələrin su obyektlərinə axıdılmasının qarşısının alınması.

258. Aşağıdakılardan hansı müxtəlif səviyyəli büdcələrin gəlirlərinin formalaşmasında iştirak etmir?

- ✓ beynəlxalq maliyyə qurumlarının investisiyası.
- vergilər.
- təbii resurslardan istifadəyə, ətraf mühitə çirkləndirməyə görə ödəniş və köçürmələr.
- respublika büdcəsindən dotasiyalar, subsidiyalar.
- respublika büdcəsindən ekoloji-investisiya proqramlarına ayrılan subvensiya.

259. CERES əməkdaşlığının əsas məqsədi

- yeni texnologiyaları cəlb etmək
- ✓ dəyişən texnologiyaları təbii mühitə uyğunlaşdırmaq dəyişən texnologiyaları təbii mühitə uyğunlaşdırmaq
- Təbii ehtiyatların qorunmasına yardım
- ətraf mühitin bərpası
- aztullantılı texnologiya tətbiq etmək

260. Sığorta hadisəsinin və itkisinin yaranma ehtimalı nə adlanır?

- sığorta hadisəsinin və itkisinin yaranma vaxtı.
- ✓ ekoloji risk
- sığorta hadisəsinin və itkisinin yarandığı hal.
- sığorta hadisəsinin və itkisinin təkrarlanma ehtimalı
- sığorta hadisəsinin və itkisinin baş verdiyi məkan.

261. Sığorta sisteminin əsas göstəricilərinə aid deyil:
- sığorta riski.
 - sığorta ödənişinin həcmi
 - sığorta haqqı
 - sığorta tarifləri.
 - ✓ sığorta funksiyası
262. Orta müddətli əməliyyat necə adlanır?
- rentinq əməliyyat
 - ✓ xayrinq əməliyyatı
 - tempinq əməliyyatı
 - sayrinq əməliyyatı
 - kempinq əməliyyatı
263. Sığorta müqaviləsi imzalanarkən hansı halda güzəşt nəzərdə tutulur?
- müqavilə halı.
 - ✓ 2 il və daha çox müddətə imzalandıqda xüsusi sığorta
 - sığorta ödənişi.
 - düzgün cavab yoxdur.
 - müqavilə şərti.
264. Aşağıdakı cavablardan hansı sığorta obyektinin mahiyyətini ifadə edir?
- sığorta təşkilatına təqdim olunmuş əmlak iddiasına görə dəymiş ziyanın həcmi.
 - sığorta təşkilatına təqdim olunmuş əmlak iddiasına görə ödənişin həcmi.
 - sığorta təşkilatına təqdim olunmuş sığorta haqqı.
 - sığorta təşkilatına təqdim olunmuş əmlak iddiasına görə ödənişin dağılmış obyektlərin sayı.
 - ✓ sığorta təşkilatına təqdim olunmuş əmlak iddiasına görə məsuliyyət riskinin həcmi.
265. Normativ proqramın son nəticəsi nədir
- kompleks sənəddir
 - regional proqramdır
 - son nəticədir
 - ✓ dövlət sənəddir
 - ilkin araşdırmadır
266. Regional proqramın hazırlanması mərhələsinə aiddir
- layihənin maliyyələşməsi
 - Proqnozun veilməsi
 - Komplekslilik səviyyəsinin seçilməsi
 - Proqrama aid deyil
 - ✓ seçilmiş variantın araşdırılması
267. Regional proqramın hazırlanması mərhələsinə aiddir
- proqramın alternativliyi
 - proqramın səmərəliliyi
 - sənədlərin maliyyələşdirilməsi
 - ✓ proqramın kompleks məqsədlərinin müəyyənləşməsi
 - proqramın vacibliyi
268. Regional proqramın hazırlanması mərhələsinə
- ✓ proqramın məqsədi və ilkin təhlili
 - Tərtibə çəkilən xərclər

- Dövlət orqanlarının nəzarəti
- Layihələrin tərtibatı
- Proqramın əvvəldən tərtibi

269. Keyfiyyət – kəmiyyət problemlərinin xüsusiyyətlərinə aid deyil

- problemin arasında əlaqənin mürəkkibliyi
- Perspektivlilik
- Yüksək kapital tutumu
- Məqsədə nil olmanın alternativliyi
- ✓ problemin vəziyyətinin təhlili

270. Təbiəti mühafizənin regional problemlərinin həlli neçə hissədən ibarətdir

- 2
- 5
- 6
- ✓ 3
- 4

271. Təbiətdən istifadənin böyük problemləri hansı səviyyədə həll oluna bilər

- ✓ regional
- İqtisadi
- Baza
- Rayon
- İnzibati

272. Təbiəti mühafizə sahəsindəki fəaliyyətin lisenziyalasdırılması Azərbaycan Respublikası Prezidentinin hansı qərarı ilə təsdiq olunmuşdur

- 4 oktyabr 1999-cu il
- 4 oktyabr 2009-cu il
- 4 oktyabr 2005 –ci il
- ✓ 4 oktyabr 1997-ci il
- 4 oktyabr 2000-ci il

273. Xüsusi lisenziyalar nədir

- ✓ dövlət orqanları tərəfindən keçirilən sənəd
- audit sənədləri
- ekspertiza sənədləri
- əhalinin tərtib etdiyi sənədlər
- Bazar münasibətləri sənədi

274. Təbiətdən kompleks istifadəyə görə lisenziyalar nəyə aiddir

- aztullantılı texnologiyaya
- ✓ sistemə daxil olan icazə qrupuna
- kompleks istehsallara
- əhalinin təbiətdən istifadəsinə
- istifadə metodlarına

275. Ekoloji menecment nədir

- idarə etmək üsuludur
- Qərarların verilməsidir
- Bazar münasibətidir
- Ticarət formasıdır
- ✓ İstifadə etməkdir

276. Köməkçi ekoloji sahibkarlıq vəzifəsi
- ✓ qeyri-ekoloji istehsal sahələri
- Biosferin mühafizəsi
 - Texnoloji avadanlıqların təşkili
 - İstehlakın təşkili
 - Ekoloji problemlərin həlli
277. Ekoloji sahibkarlığın növləri hansılardır
- ✓ əsas və köməkçi
- Vahid və sabit
 - ciddi və zəif
 - istehsal və istehlak
 - yardımçı və xüsusi
278. CERES prinsiplərinə aiddir
- ✓ enerjiyə qənaət
- Təbii ehtiyatların mühafizəsi
 - Mühitin mühafizəsi
 - Kompleks istehsal
 - İstehsalın intensivləşdirilməsi
279. 1989-cu ildə CERES təşkilatı prinsiplərini neçə şirkət yerinə yetirməyə razılıq verdi
- 80
- ✓ 81
- 101
 - 100
 - 60
280. Sahibkarlıq fəaliyyəti xartiyası hansı ildə hazırlanmışdır
- 1985
 - 2010
 - 2001
 - 2005
- ✓ 1990
281. Sahibkarlıqda kimlər uğur qazanır
- daha çox vəsaiti olanlar
 - İdxal, ixracı bacaranlar
 - Səriştəsi olanlar
- ✓ cəmiyyətin tələbinə tez cavab verənlər
- müəssisə sahibi olanlar
282. Ekoloji sahibkarlığın mahiyyəti nədir
- ✓ insan fəallığının potensialıdır
- əvvəlcədən qiymətləndirmədir
 - istehlakçıya məsləhətdir
 - ekoloji xidmətdir
 - Ticarətin inkişafıdır
283. Lizing prosesi neçə mərhələyə ayrılır
- 2 mərhələyə
 - 5 mərhələdə

- 7 mərhələdə
- 4 mərhələdə
- ✓ 3 mərhələdə

284. Kənar lizinqin formaları hansılardır

- daxili lizinq
- lokal lizinqi
- beynəlxalq lizinq
- ✓ iqxal, ixrac lizinqi
- baza lizinqi

285. Aşınma şəraitinə görə lizinqin qrupuna aiddir

- kredit lizinqi
- sığorta lizinqi
- əməliyyat lizinqi
- müəssisə daxili
- ✓ maliyyə lizinqi

286. Aşınma şəraitinə görə lizinqin qrupuna aiddir

- təcili
- əmlak
- ✓ operativ
- Ciddi
- asılı

287. İcarə müddəti nə qədər ola bilər

- 1 ildən 10 ilə qədər
- 1 ildən 5 ilə qədər
- 1 ildən 3 ilə 1ə qədər
- İcarə müddəti göstərilmişdir
- ✓ 1 ildən 20 ilə qədər

288. Klassik lizinq iştirakçıları neçə şəxsdən ibarət olur

- 4
- ✓ 2
- 6
- 10
- 3

289. Ekoloji lizinq nədir

- ödənişlərin verilməsi
- Rekultivasiya işlərinin aparılması
- Müəssisələr arasında əlaqə
- Müəssisənin cərimə ödəməsi
- ✓ təbiəti mühafizə avadanlığının icarəsi

290. Ekoloji sığorta mahiyyəti nədir

- ekoloji tarazlığını qoruyur
- ✓ ekoloji təhlükəsizlik üçün bir vasitədir
- Monitoring keçirmək
- Normativ – hüquqi aktdir
- çirklənmələrə qarşı tədbirdir

- 291.** Sığorta qiyməti nədir
- sığorta yığımı
 - Sığortanın aparılması
 - Sığortanın hesablanması
 - əmtəə qiyməti
 - ✓ sığorta ödənişinin illik dövriyyəsinin həcmi
- 292.** Ekoloji sığortanın əsas prinsipinə daxildir
- ✓ üçüncü tərəfə dəyən zərərin maksimum yoxdu ödənilməsi
 - Sığorta hadisəsi
 - Sığorta vergisi
 - Prinsip yoxdur
 - Sığortanın könüllü təşkili
- 293.** Ekoloji sığorta sisteminin əsas göstəricisinə daxil deyildir
- sığorta riski
 - sığorta haqqı
 - sığorta tarifləri
 - ✓ sığorta müəssisəsi
 - sığorta ödənişinin həcmi
- 294.** Aşağıdakılardan hansı lizinq prosesinin birinci mərhələsinə aid deyil?
- işlərin rəsmiləşdirilməsi.
 - lizinq üzrə ödəmələrin aparılması;
 - lizinq obyektinin sığortası haqqında müqavilə;
 - ✓ bütün hazırlıq işlərinin aparılması, hər əməliyyatın bütün şərt və xüsusiyyətlərinin dəqiq öyrənilməsi.
 - mühasibat uçotunun aparılması;
- 295.** Lizinq prosesində neçə mərhələ ayrılır?
- 2
 - 4
 - 5
 - 6
 - ✓ 3
- 296.** Kənar lizinqin hansı formaları vardır?
- daxili, xarici
 - idxal, xaric
 - ixrac, daxil
 - ixrac, regional.
 - ✓ idxal, ixrac
- 297.** Maliyyə lizinqinin hansı formaları vardır?
- operativ, kənar.
 - ✓ standart, liz-bek, icarədar.
 - liz-bek, icarədar, kənar.
 - standart, icarədar, operativ.
 - lizinq «standart », operativ «standart».
- 298.** Orta müddətli əməliyyat necə adlanır?

- rentinq
- ✓ xayrinq
- tempinq
- sayrinq
- kempinq

299. Rentinq nədir?

- 5 ilə qədərki əməliyyat
- 10 ilə qədərki əməliyyat
- 2 ilə qədərki əməliyyat
- ✓ 1 ilə qədərki əməliyyat
- 3 ilə kimi olan əməliyyat

300. Aşağıdakı cavablardan hansı düzgündür?

- ekoloji lizinq qaytarmamaq və müddətsiz prinsiplərə əsaslanır.
- ekoloji lizinq kredit almaq prinsiplərinə əsaslanır.
- ekoloji lizinq qeyri məhdud prinsiplərinə əsaslanır.
- ekoloji lizinq qaytarmaq prinsiplərinə əsaslanır.
- ✓ ekoloji lizinq qaytarmaq və müddət prinsiplərə əsaslanır.

301. Sığorta müqaviləsi imzalanarkən hansı halda güzəşt nəzərdə tutulur?

- 3 ay müddətinə imzalandıqda.
- yarım il müddətinə imzalandıqda.
- ✓ 2 il və daha çox müddətə imzalandıqda
- 1,5 il müddətinə imzalandıqda.
- müqavilə 1 illiyə imzalandıqda.

302. Aşağıdakı cavablardan hansı sığorta obyektinin mahiyyətini ifadə edir?

- sığorta təşkilatına təqdim olunmuş əmlak iddiasına görə dəymiş ziyanın həcmidir.
- sığorta təşkilatına təqdim olunmuş əmlak iddiasına görə ödənişin həcmidir.
- sığorta təşkilatına təqdim olunmuş sığorta haqqıdır.
- sığorta təşkilatına təqdim olunmuş əmlak iddiasına görə ödənişin dağılmış obyektlərin sayıdır.
- ✓ sığorta təşkilatına təqdim olunmuş əmlak iddiasına görə məsuliyyət riskinin həcmidir.

303. Sığorta halı nədir?

- ✓ qəza nəticəsində atılan zərərli maddələrin təbii mühitə vurduğu iqtisadi-sosial ziyanın baş verdiyi proses.
- qəza nəticəsində atılan zərərli maddələrin həcmi.
- qəza nəticəsində atılan zərərli maddələrin əhaliyə vurduğu ziyanın həcmi.
- qəza nəticəsində atılan zərərli maddələrin sənaye müəssisələrinə vurduğu ziyanın həcmi.
- qəza nəticəsində atılan zərərli maddələrin təbii mühitə vurduğu iqtisadi-sosial ziyanın həcmi.

304. Ekoloji risk dedikdə nəzərdə tutulur:

- sığorta hadisəsinin və itkisinin yaranma vaxtı.
- ✓ sığorta hadisəsinin və itkisinin yaranma ehtimalı.
- sığorta hadisəsinin və itkisinin yarandığı hal.
- sığorta hadisəsinin və itkisinin təkrarlanma ehtimalı.
- sığorta hadisəsinin və itkisinin baş verdiyi məkan.

305. Aşağıdakılardan hansı sığorta sisteminin əsas göstəricilərindən sayılır?

- sığorta riski.
- sığorta ödənişinin həcmi
- sığorta haqqı
- sığorta tarifləri.

✓ sığorta təşkilatı

306. İdxal, ixrac hansı lizinqin formasıdır?

- daxili, xarici
- idxal, xaric
- ✓ kənar
- ixrac, regional.
- idxal, ixrac

307. Standart, Liz-bek, icarədar hansı lizinqin formalarıdır?

- operativ, kənar.
- ✓ maliyyə lizinqi
- liz-bek, icarədar, kənar
- standart, icarədar, operativ
- lizinq «standart», operativ «standart».

308. Xayrinq nədir?

- rentinq
- ✓ orta müddətli əməliyyat
- tempinq
- sayrinq
- kempinq

309. Ekoloji lizinq hansı prinsip əsasında fəaliyyət göstərir?

- dəyərin birdəfəlik ödənilməsi prinsipi
- klassik lizinq formasında
- investisiya prinsipi ilə
- mülkiyyət lizinqi formasında
- ✓ qaytarmaq və müddət prinsipi

310. Ekoloji lizinq nədir?

- kredit vəsait almaq
- təbiəti mühafizə tədbirlərinin maliyyələşməsi
- bank işinin təşkili
- ✓ təbiəti mühafizə avadlıqlarının icarəsi
- qaytarılmamaq şərti ilə icarə

311. 2 il və daha çox müddətə imzalanan sığorta necə adlanır?

- yarım il müddətinə imzalandıqda.
- 1,5 il müddətinə imzalandıqda.
- 3 ay müddətinə imzalandıqda
- müqavilə 1 illiyə imzalandıqda
- ✓ güzəştli sığorta müqaviləsi

312. Sığorta təşkilatına təqdim olunmuş əmlak iddiasına görə dəymiş ziyanın həcmi nə adlanır?

- sığorta təşkilatına təqdim olunmuş əmlak iddiasına görə dəymiş ziyanın həcmidir
- sığorta təşkilatına təqdim olunmuş əmlak iddiasına görə ödənişin həcmidir.
- sığorta təşkilatına təqdim olunmuş sığorta haqqıdır.
- sığorta təşkilatına təqdim olunmuş əmlak iddiasına görə ödənişin dağılmış obyektlərin sayıdır.
- ✓ sığorta obyektinin mahiyyəti

313. Qəza nəticəsində atılan zərərli maddələrin təbii mühitə vurduğu ziyanın baş verdiyi proses nədir?

- ✓ sığorta halı
- qəza nəticəsində atılan zərərli maddələrin həcmi.
- qəza nəticəsində atılan zərərli maddələrin əhaliyə vurduğu ziyanın həcmi.
- qəza nəticəsində atılan zərərli maddələrin sənaye müəssisələrinə vurduğu ziyanın həcmi
- qəza nəticəsində atılan zərərli maddələrin təbii mühitə vurduğu iqtisadi-sosial ziyanın həcmi.

314. Lisenziyalaşdırma sisteminə daxil olan icazələr neçə qrupa bölünür

- 4
- 5
- 3
- 7
- ✓ 2

315. Təbii mühit hansı funksiyanı yerinə yetirir?

- əhalinin maddi problemini
- təbii şərait faktoru
- maarifləndirməni
- texnoloji istiqaməti
- ✓ istehsalın maddi faktorun

316. Su kadastrı neçə sahəni əhatə edir?

- ✓ 3
- 5
- vahiddir
- 7
- 2

317. ətraf mühitin mühafizəsinin iqtisadi metodlarına aiddir:

- ✓ limitlər sistemi
- dövlətlər arasında müqavilə
- kreditlər
- maliyyə sistemi
- çirklənmə səviyyəsi

318. Ekoloji tənzimləmədə iqtisadi mexanizmlər ilk növbədə nələrə qiymət qoyulması ilə bağlıdır?

- iqlim şəraitinə
- təbii şəraitə
- əmək ehtiyatlarına
- istehsal sahələrinə
- ✓ təbii ehtiyatlara

319. Subsidiyalar və limitlər ətraf mühitin mühafizəsinin hansı göstəricilərinə aiddir?

- informativ və inzibati;
- plan və proqnozlaşma;
- ✓ iqtisadi metodlarına
- komplekslilik və qanunçuluq;
- hüquqi və qanunçuluq

320. Ödənişlilik prinsipi təbiətdən istifadənin hansı göstəricisinə aiddir?

- öncüllük
- qanunçuluq;
- uyğunluq
- ✓ tənzimləmə prinsipinə

- planlaşdırma;

321. Komplekslilik Tİ-nin tənzimlənməsinin hüquqi metodlarından hansına uyğundur?

- ərazi-sahə quruluşu
- nəzarət
- komplekslik;
- ✓ uyğun deyil
- ödənişlilik;

322. Tİ-nin tənzimlənməsinin hüquqi metodlarına aid deyil:

- ✓ fəal təsərrüfat bölgüsü
- məcburi göstəriş;
- icarə.
- özünüidarənin məhdudlaşdırılması
- təqdimat;

323. ətraf mühitin mühafizəsinin iqtisadi metodlarına aiddir:

- komplekslilik və qanunçuluğa;
- hüquqi və qanunçuluğa.
- informativ və inzibatiyyə;
- plan və proqnozlaşmaya;
- ✓ subsidiyalar və limitlər;

324. Təbiətdən istifadənin tənzimlənmə prinsiplərinə aid deyil:

- uyğunluğuna;
- ✓ ödənişlilik.
- qanunçuluğuna;
- öncüllüyünə;
- planlaşdırmasına;

325. Təbiətdən istifadənin tənzimlənməsinin hüquqi metodlarına aid deyil:

- özünüidarənin məhdudlaşdırılması;
- fəal təsərrüfat bölgüsü.
- ✓ icarə;
- məcburi göstəriş;
- təqdimat;

326. ətraf mühitin mühafizəsinin iqtisadi metodlarına aiddir:

- informativ və inzibati;
- hüquqi və qanunçuluq.
- komplekslilik və qanunçuluq;
- ✓ subsidiyalar və limitlər;
- plan və proqnozlaşma;

327. Təbiətdən istifadənin tənzimlənmə prinsiplərinə aid deyil:

- qanunçuluq;
- ✓ ödənişlilik.
- uyğunluq;
- planlaşdırma;
- öncüllük;

328. Təbiətdən istifadənin tənzimlənməsinin hüquqi metodlarından biri aşağıdakıdır:

- ərazi-sahə quruluşu;
- nəzarət.
- komplekslik;
- ✓ imperativ;
- ödənişlilik;

329. Təbiətdən istifadənin tənzimlənməsinin hüquqi metodlarına aid deyil:

- özünüidarənin məhdudlaşdırılması;
- icarə.
- ✓ fəal təsərrüfat bölgüsü;
- məcburi göstəriş;
- təqdimat;

330. Marketingin əsas məqsədlərindən biri:

- ✓ müəssisənin plana uyğun və proporsional inkişafının təmin olunmasıdır;
- ətraf mühitin mühafizəsinin təmin olunmasıdır.
- təbiətdən kompleks istifadənin təmin olunmasıdır;
- firma və birliklərin inkişafının proqnozlaşdırılmasının təmin olunmasıdır;
- ekoloji bazarın inkişafının təmin olunmasıdır;

331. Marketing fəaliyyətinin əsas elementlərinə aiddir:

- istehsal və istehlakçı kreditləri vermək;
- qiymətlərin kəskin aşağı salınması;
- marketing tədbirlərinin həyata keçirilməsi;
- ✓ tələbatın formalaşdırılması və satışın stimullaşdırılması.
- xammal bazarının vəziyyətinin proqnozlaşdırılması;

332. Ekoloji marketingdə ekstrarolyasiya üsulu əsaslanır:

- iqtisadi plan və proqnozların analizinə;
- istehsal və istehlak həcmının balansına.
- ekspertlərin bilik və intuisiyalarına;
- ✓ qanunauyğunluqların iqtisadi təzahürlərinə və yayılmasının analizinə;
- riyazi modellərin qurulmasına;

333. Bazarın kanyukturasının (vəziyyətinin) öyrənilməsinə kompleks yanaşmaya aiddir:

- istehsalçı və istehlakçılara;
- dövlət və sahə statistikasına.
- uçot və hesabatın rəsmi formasına;
- ✓ proqnozlaşma və analitik metodların tətbiqi;
- təmizləyici qurğularla təminatına;

334. Ekoloji bazarda istehsal və istehlak statistikasının öyrənilməsi imkan verir:

- əmtəlik məhsulu müəyyən etməyə;
- ✓ kəmiyyət, keyfiyyət və rəqabəti müəyyən etməyə;
- müxtəlif statistik və proqnostik göstəricilərdən istifadəni;
- məhsul satışını stimullaşdırmağı;
- rəqabət və satışı tənzimləməyi.

335. Bazar vəziyyətinin öyrənilməsi aşağıdakı səviyyədə fərqləndirilir:

- proqnostik, analiz, kompleks vəziyyəti
- normativ, satlıq, iqtisadi vəziyyəti;
- informativ, sahəvi, köməkçi vəziyyəti;
- ✓ ümumi iqtisadi, sahəvi, əmtəlik vəziyyəti;

- kompleks, hüquqi, əmtəəlik vəziyyəti;

336. Ekoloji biznes nə deməkdir?

- ekoloji menecment
- ✓ ekoloji sahibkarlıq
- ekoloji lizinq
- idarəetmə
- ekoloji marketinq

337. Təbiəti mühafizə fəaliyyətinin idarə olunması keçən əsrin sonunda hansı regionlarda hazırlanmışdır?

- ✓ Avropa və ABŞ – da
- SSRİ – də
- Fransa və İtaliyada
- Kanada və ABŞ – da
- Yaponiyada

338. Ekoloji bazarın əsas segmentindən (bölünmə) deyil:

- təbiəti mühafizə;
- xammal;
- gigiyenik və texnoloji.
- enerji;
- ✓ ətraf mühiti mühafizə;

339. Marketinq idarəetmə prosesi mərhələlərindən deyil:

- marketinq tədbirlərinin həyata keçirilməsi.
- ✓ bazarın hansı mallarla dolduğunu müəyyənləşdirmək;
- marketinq kompleksinin hazırlanması;
- məqsədli bazarın seçilməsi;
- bazar imkanlarının analizi;

340. Ekoloji bazarın bölünməsi istiqamətləri aşağıdakılardır:

- mal və xidmət növləri üzrə;
- xammal növləri üzrə;
- texnoloji qurğular və xammallar üzrə;
- ✓ məhsul növləri və alıcı qrupları üzrə;
- tələbat və satış üzrə.

341. Bazar tədqiqatlarında istifadə olunan informasiya növləri:

- ✓ ümumi, xüsusi, kommersiya;
- müəssisə, firma və təşkilatlara;
- doğru cavab yoxdur.
- iqtisadi, hüquqi, xüsusi tədqiqatlara;
- sahə, birlik, kommersiyalara;

342. Ekoloji bazarın vəziyyəti qiymətləndirilir:

- firmalardan asılılıq dərəcəsi;
- mal və materialların olması.
- kəmiyyət və keyfiyyət dəyişkənliyi;
- rəqabət vəziyyəti;
- ✓ faktların və şəraitin məcmusu;

343. Ekoloji bazarın vəziyyətinin inkişafını proqnozlaşdıran metodlara aid deyil:

- ✓ təhlil;
- balans.
- ekstrapolyasiya;
- ekspert qiymətləndirmə;
- iqtisadi-riyazi modelləşdirmə;

344. Aşağıdakılardan hansı ekoloji sığortanın əsas prinsiplərindən hesab edilmir?

- 3-cü tərəfə dəyən zərərin maksimum ödənilməsi.
- ✓ sığorta edənin sığorta ödənişinin həcmnin artırılmasında maraqları.
- yaradılmış maliyyə vəsaitindən təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsində maksimum istifadəsi.
- sığortaçının sığorta ödənişinin minimumlaşmasında maraqları.
- sığorta olunan tərəfin də iqtisadi maraqlarının qorunması.

345. Ekoloji sığorta fondlarının yaradılmasında məqsəd nədən ibarətdir?

- ✓ ekoloji böhran, fəlakət və bədbəxt hadisələr vaxtı müəssisə, əhali və təşkilatlara dəyən ciddi sosial-iqtisadi zərərin ödənilməsi.
- suvarma kanallarının çəkilməsi.
- sənaye müəssisələrinin tikilməsi.
- yeni texnologiyaların alınması.
- təsərrüfat layihələrinin maliyyələşdirilməsi.

346. Kompleks təbiəti mühafizəyə proqramının hazırlanmasında 1 – ci mərhələdə nələr nəzərdə tutulur?

- təbiətdən səmərəli istifadə olunur
- istehsalda səmərəlilik bərpa olunur.
- ✓ ekoloji – iqtisadi sistem təhlil olunur
- texniki və texnoloji vasitələr araşdırılır
- təbii resurs potensialı öyrənilir

347. Kompleks təbiəti mühafizəyə proqramının hazırlanması neçə mərhələdə həyata keçirilir?

- 5 mərhələdə
- mərhələsi yoxdur
- 6 mərhələdə
- ✓ 2 mərhələdə
- 3 mərhələdə

348. Beynəlxalq ekologiya hüququnun obyekti:

- bəşəriyyətin yaşayış sahəsidir;
- təbii ehtiyatlardan istifadəni tənzimləyən normalar sistemi.
- hüquqi və fiziki şəxslərin fəaliyyət sahəsi;
- təbii ehtiyatlar haqqında qanunvericilik toplusu;
- ✓ yer kürəsinin təbiəti və yerətrafi kosmik məkandır;

349. Təbii ehtiyatlar üzərində hüquqlar:

- yerin təkindən istifadəyə icazə hüququdur;
- doğru cavab yoxdur.
- təbiətdən səmərəli istifadə hüququdur;
- ✓ ehtiyatlar üzərində mülkiyyət, istifadə və icazə hüququdur;
- təbii ehtiyatlardan səmərəsiz istifadəyə görə sanksiya hüququdur;

350. Hüquqi tənzimləmə xarakterinə görə bölünür:

- sosial-ictimai münasibətləri tənzimləyən aktlara;
- hüquqi və qeyri-hüquqi aktlara;
- ümumi və xüsusi aktlara,
- ✓ maddi və prosesual aktlara;

- əhalinin hüquq və vəzifələrinə aid aktlara;

351. Hüquqi tənzimləmədə xüsusi aktlar nədir?

- ✓ ətraf mühitə və onun elementlərinə aid məsələlərə həsr olunmuş aktlardır;
- prosessual xarakterli norma və münasibətləri tənzimləyən aktlardır.
- təbii komplekslərin mühafizəsinə həsr olunmuş aktlardır;
- maddi xarakterli normativ hüquqi aktlardır;
- kodifikasiya olunmuş aktlardır;

352. Tənzimləmə predmetinə görə ümumi hüquqi aktlar əhatə edir:

- təbiəti mühafizə tədbirləri;
- ətraf mühitin mühafizəsi məsələləri.
- yerli özünüidarə orqanlarının qərarlar;
- ✓ ekoloji və ictimai münasibətlər;
- sosial və qeyri hüquqi münasibətlər;

353. İnzibati hüquqi tənzimləmə:

- bərabər hüquqla subyektlərin fəaliyyət sahələrinə icazələrdir;
- doğru cavab yoxdur.
- firma və şirkətlərin fəaliyyətinə icazə verən normaların müəyyənləşdirilməsidir;
- ✓ hüquqi göstərici və davranışın icrasına yönələn icazələrin, göstərişlərin, qadağanların müəyyən edilməsidir;
- fiziki və hüquqi şəxslərin hüquqlarının və maraqlarının mühafizəsidir;

354. Ekologiya hüququnun prinsiplərindən deyil:

- hüquq və vəzifələrin vəhdəti prinsipi;
- təqsirə görə məsuliyyət prinsipi.
- sosial ədalət prinsipi;
- hüquqi bərabərlik prinsipi;
- ✓ təbiətdən istifadə hüququ prinsipi;

355. Ekologiya hüququnun predmetinə aid deyil:

- ✓ fiziki və hüquqi şəxslərin müdafiəsi üzrə münasibətlər.
- müəssisələrin mülkiyyət hüquqlarını tənzimləyən qanunlar toplusu;
- ətraf mühitin mühafizəsi üzrə münasibətlər;
- təbiətdən istifadə üzrə münasibətlər;
- təbii obyekt və ehtiyatlarla bağlı mülkiyyət münasibətləri;

356. Ekologiya hüququ nədir?

- ətraf mühitin mühafizəsi haqqında qanundur;
- canlı aləmin mühafizəsi üzrə tədbirlər sistemidir.
- təbii obyektlərin istifadəsi və ətraf mühitin mühafizəsi üzrə tədbirlər sistemidir;
- iqtisadi və sosial münasibətləri tənzimləyən normalardır;
- ✓ təbii ehtiyatlar üzərində mülkiyyət hüququ və ətraf mühitin mühafizəsini tənzimləyən normalar məcmusudur;

357. Təbiətdən istifadənin və təbiəti mühafizəsinin idarə olunması mexanizmləri özündə birləşdirir:

- vergilər;
- limitlər, lisenziya, parent.
- stimullaşdırma, qeyri-hüquqi, sosial;
- subsidiya, ssuda, iqtisadi;
- ✓ hüquqi, iqtisadi, inzibati;

358. Dövlət məsrəfləri ilə bağlı üsullardan deyil:

- ətraf mühitin mühafizəsi tədbirlərinin dövlət maliyyələşdirilməsi;
- ekoloji yönümlü özəl təsərrüfat təşəbbüslərinin stimullaşdırılması;
- ✓ lisenziyaların verilməsi və ekoloji təmiz məhsul istehsalına subsidiyaların nəzərdə tutulması.
- əhalinin ekoloji yönümlü məşğuliyyətinin təmini;
- məqsədli təbiəti mühafizə investisiyaları;

359. Dövlət gəlirləri ilə əlaqədar üsullardandır:

- icbari təbiəti mühafizə şərtlərinin tətbiqi;
- doğru cavab yoxdur.
- ✓ təbiətdən istifadənin lisenziyalaşdırılması və çirklənməyə görə vergilər;
- təbiətdən səmərəli istifadəyə görə güzəştli kreditlərin verilməsi;
- ekoloji təmiz məhsul istehsalı müəssisələrinə güzəştlər;

360. ətraf mühitin keyfiyyətinin idarə olunmasına aid deyil:

- məqsədli subsidiyaların verilməsinə;
- ✓ qrantların verilməsi.
- subsidiyaların qadağan olunmasına;
- vergi güzəştlərinin ödənilməsinə;
- ətraf mühiti çirkləndirən məhsullara əlavə vergi verilməsinə;

361. Beynəlxalq ekologiya hüququ:

- insanla təbiətin qarşılıqlı təsirini tənzimləyən beynəlxalq hüquq normasıdır;
- ətraf mühitin fiziki və digər təsirlərdən mühafizəsi sahəsində beynəlxalq hüquq normasıdır;
- beynəlxalq hüquq norma və prinsiplərinin pozulmasına görə beynəlxalq məsuliyyətdir;
- doğru cavab yoxdur.
- ✓ yer kürəsinin təbii ehtiyatlarından səmərəli istifadə və qlobal miqyasda ətraf mühitin zərərli təsirlərdən mühafizəsinin pozulmasına görə beynəlxalq məsuliyyətdir;

362. İctimai təhlükəlilik dərəcəsinə görə ekoloji hüquq pozuntuları bölünür:

- ekoloji məsuliyyət və səlahiyyətə;
- ekoloji vergi və cərimələrə.
- ekoloji həvəsləndirmə və kompensasiyaya;
- ✓ ekoloji xəta və cinayətlərə;
- ekoloji cəza və cərimələnmə;

363. Təbiətdən istifadə hüququnun növlərindən deyil:

- torpaqdan istifadə hüququdur;
- yerin təkindən istifadə hüququdur;
- meşə fondundan istifadə hüququdur.
- atmosfer və sülardan istifadə hüququdur;
- ✓ cansız təbiətdən istifadə hüququdur;

364. Təbiətdən istifadə hüququ nədir?

- təbii mühitin mühafizəsini tənzimləyən normalar sistemidir;
- təbiətdən səmərəli istifadəni tənzimləyən normalar sistemidir.
- ✓ təbii ehtiyatlardan istifadə üzrə münasibətləri tənzimləyən normalar sistemidir;
- torpaqdan istifadə hüququnu tənzimləyən normalar sistemidir;
- ətraf mühitin mühafizəsini tənzimləyən normalar sistemidir;

365. Ekologiya hüququnun mənbələrinə aiddir:

- təbiəti mühafizə qərar və qanunları toplusuna;
- doğru cavab yoxdur
- ✓ cəmiyyətlə təbiətin qarşılıqlı təsirindən yaranan münasibətləri tənzimləyən normativ hüquqi aktlar;

- məhsuldar qüvvələrin inkişafını və yerləşdirilməsini tənzimləyən normativ hüquqi aktlara;
- istehsalın inkişafını tənzimləyən hüquqi sənədlər toplusuna;

366. Hüquqi tənzimləmə metodu:

- təbiətdən istifadə münasibətlərinə tənzimləyən hüquqi normalardır;
- ətraf mühitin mühafizəsini tənzimləyən hüquqi qanunlar toplusudur.
- ictimai münasibətlərə dövlət tərəfindən hüquqi təsir üsuludur;
- ✓ təbiətdən istifadəyə hüquqi təsir üsuludur;
- sosial sistemlərə dövlətin hüquqi təsir üsuludur;

367. Ekologiya hüququnun predmeti:

- insanın yaşayış mühitini təmin edən obyektlərin məcmusudur;
- ictimai münasibətlərin hüquqi sistemidir.
- müxtəlif ekoloji sistemlərin arasındakı münasibətlər;
- ✓ vətəndaşlar və təşkilatlar arasında istehsalat münasibətləridir;
- gələcək nəsillər naminə ətraf mühitin mühafizəsi üzrə tədbirlər sistemidir;

368. Təbiətdən istifadə hüququ:

- təbiətdən istifadə üzrə təşkilatı –texniki tədbirlər planıdır;
- təbii ehtiyatlar haqqında qanunvericilik toplusudur;
- ✓ təbii ehtiyatlardan istifadə üzrə münasibətləri tənzimləyən normalar sistemidir;
- təbii resurs potensialından istifadə planıdır;
- ətraf mühitin mühafizəsini tənzimləyən qanunlar toplusudur;

369. Qeyri-fiskal üsullara aiddir

- təbiətdən istifadənin lisenziyalaşdırılmasına;
- ətraf mühitin çirklənməsinə görə vergi və cərimələrə.
- özəl təsərrüfat təşəbbüslərinin stimullaşdırılması və ekoloji siyasətə;
- ✓ təbiəti mühafizə şərtlərinin tətbiqi və hüquqi şəraitin dəyişməsinə;
- ətraf mühitin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsinə;

370. Təbiətdən istifadənin idarə olunmasının birbaşa inzibati tənzimlənməsinə aiddir:

- təbiəti mühafizənin idarə olunmasının təkmilləşdirilməsi;
- doğru cavab yoxdur.
- tullantıların atılma miqdarının müəyyənləşdirilməsi;
- ✓ hər mənbə üçün tullantıların limit həddi;
- ətraf mühitin çirklənmə həddi;

371. Şəhərlərin özünəməxsus xüsusiyyətlərinə aiddir:

- şəhər mühiti seçilir
- ✓ su dövrünə tamamilə pozulmuş olur
- şəhərlər az su işlədir
- ətrafa nisbətən yağıntı az düşür
- şəhərlərdə smog hadisəsi baş verir

372. Ekoloji sertifikatlaşdırma həyata keçirilir:

- məcburi, razılıqla;
- sağlamlıq, icbari.
- məqsədli, məcburi;
- istehlak, uyğunluq;
- ✓ icbari, könüllü;

373. Azərbaycanda təbiəti mühafizə sahəsindəki fəaliyyətin lisenziyalaşdırılması haqqında fərman neçənci ildə verilmişdir?

- 1996-cı ildə;
- 1998-ci ildə;
- ✓ 2000-ci ildə.
- 1997-ci ildə;
- 1995-ci ildə;

374. Təbiətdən kompleks istifadə lisenziyası müəyyən etmir:

- təbii ehtiyatlardan istifadənin istismar həddini;
- ✓ məsuliyyət həddini.
- çirklənmə həddini;
- ekoloji məhdudiyyəti;
- ciddi ekoloji tələbləri;

375. Dövlət ekoloji sertifikatlaşma sisteminin formalaşdırılmasında lazım olmayanlar:

- təhlükəsizlik tullantılar;
- ✓ təhlükəsiz tullantılar.
- standartın forması;
- elmi araşdırmalar;
- obyektin təmizlik;

376. Sertifikatlaşmanın əsas məqsədlərindən deyil:

- ✓ təbii ehtiyatların qorunmasının təmini;
- beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə yardım etmək.
- ekoloji təhlükəsiz texnologiya və istehsalın tətbiqi;
- istehsal və istismar vaxtı ətraf mühit obyektlərinin çirklənməsinin qarşısının alınması;
- təhlükəli məhsul, texnologiya və s. ölkəyə idxalının qarşısının alınması;

377. Ekoloji sertifikatlaşdırmada tətbiq olunan ekoloji markirovka nədir?

- ekoloji təmiz məhsullar yaratmağa kömək etməkdir;
- doğru cavab yoxdur.
- istehlakçılara ekoloji təhlükəsiz məhsullar haqqında xəbərdarlıq etməkdir;
- ✓ məhsul və istehsalın ekoloji təhlükəsizlik dərəcəsi haqda istehlakçıları məlumatlandırmaqdır;
- ekoloji təhlükəsiz iş və xidmətlər haqda istehlakçıları məlumatlandırmaqdır;

378. Ekoloji sertifikatlaşdırma sisteminin vəzifələrindən deyil:

- ✓ təbiətdən istifadənin idarə olunması mexanizminin ekoloji təhlükəsizliyin tələblərinə uyğunluğu.
- Milli məhsulun rəqabət qabiliyyətinin artırılması, ixracın stimullaşdırılması;
- istehlakçıları təhlükəli məhsullardan qorumaq;
- insanların həyatına, sağlamlığına, təbii mühitinə mənfi təsirin qabaqcadan xəbərdarlığı;
- ölkə iqtisadiyyatının dünya bazarına integrasiyasını təmin etmək;

379. Ekoloji sertifikatlaşma:

- müəssisə və tikililərin ekoloji norma və qaydalara uyğunluğudur;
- yeni materiallar istehsalını təmin edən sənədlər toplusudur.
- ətraf-mühit obyektlərinin çirklənmədən mühafizəsinin ekoloji tələblərə uyğunluğudur;
- təbiəti mühafizə qanunvericiliyin reallaşdırılmasıdır;
- ✓ istehsal və proseslərin texniki rəqlament standart və müqavilə şərtlərinin tələblərinə uyğunluğudur;

380. Təbiəti mühafizə və təbiətdən səmərəli istifadə sahəsində lisenziyalar verilmir:

- ✓ ekoloji ekspertizanın aparılmasına görə;
- təbiəti mühafizə istiqamətində xidmət və işlər.
- sənaye tullantılarının və radioaktiv maddələrin basdırılması;

- ekoloji sertifikatlaşma və pasportlaşma;
- ekoloji auditin aparılması;

381. Şəhərlərin istehsalat zonalarından deyil

- sanitar qoruyucu zonalara aiddir.
- kommunal zonasına aiddir;
- ✓ xüsusi təyinat;
- mühəndis və nəqliyyata aiddir;
- sənaye zonasına aiddir;

382. Alyaska smoqu adlanır:

- tozlu;
- ✓ buzlu;
- rütubətli;
- kimyəvi.
- fotokimyəvi;

383. London smoqu adlanır:

- tozlu smoq; ;
- buzlu smoq;
- ✓ rütubətli smoq; ;
- fotokimyəvi smoq; ;
- kimyəvi smoq;.

384. Los-Anceles smoqu adlanır:

- buzlu;
- rütubətli;
- tozlu;
- kimyəvi.
- ✓ fotokimyəvi;

385. Şəhərlərdə yaranan smoq tiplərindən deyil:

- Alyaska smoqu;
- Los-Anceles smoqu.
- ✓ Tokio smoqu;
- London və Alyaska smoqu;
- London smoqu;

386. Şəhərlərdə sanitar-qoruyucu yaşıllıq zonaları bölünür:

- eni 5-10 km;
- ✓ eni 50-1000 m;
- eni 1-3 km;
- eni 3-5 km;
- eni 1,5-2 km.

387. Urboekologiya zonalarında çirkləndirici mənbələr bölünür:
1)atqılar;
2)su axını;
3)kimyəvi tullantılar;
4)bərk tullantılar;
5)üzvi tullantılar.

- 3, 4, 5;
- 2, 4, 5.
- 1, 3, 5.

- 2, 3, 5;
- ✓ 1, 2, 4;

388. Şəhərlərdə ətraf mühitin əsas çirklənmə mənbələrinə aid deyil:

- energetika sənayesi;
- əlvan metallurgiya;
- kimya sənayesi;
- ✓ yüngül sənaye;
- yanacaq sənayesi.

389. Sənaye müəssisələrini şəhər ətrafında yerləşdirərkən ilkin nəzərə alınan amillərdəndir:

- ərazinin ekoloji vəziyyəti;
- ərazinin təbii landşaftlarının dəyişmə vəziyyəti.
- ərazidə yağıntıların miqdarı və su mənbələri;
- ✓ ərazidə hakim küləyin istiqaməti və gücü;
- ərazinin torpaq-bitki örtüyünün vəziyyəti;

390. İri şəhərlərdə ekoloji vəziyyətin gərginliyi asılıdır:

- yaşıllıq sahələrinin normadan az olmasıdır
- şəhərlərdə əhalinin sıx cəmləşməsidir;
- şəhərlərdə sənaye sahələrinin sürətli inkişafıdır;
- ✓ antropogen təsirin yüksək olması və əhali sıxlığından;
- nəqliyyatın sürətli inkişafıdır;

391. Şəhərlərin özünəməxsus spesifik xüsusiyyətlərindən (mühitindən) deyil:

- havanın tozlu olması su buxarının kondensasiya olmasına şərait yaradır.
- şəhərlərdə atmosferin şəffaflığı və su hövzələri daha çox çirkləndirilir;
- şəhər özünəməxsus biokimyəvi əyalətdir;
- ✓ şəhərlərdə bitki örtüyü sıx olur;
- şəhərlərdə hava normadan çox qızır;

392. Regional proqramın hazırlanması mərhələlərindən deyil;

- proqnozun idarə olunmasının təşkilati strukturunun müəyyənləşdirilməsi;
- ✓ doğru cavab yoxdur.
- proqramın kompleks məqsədinin müəyyənləşdirilməsi;
- proqramın məqsədi və ilkin vəziyyətinin təhlili;
- proqramın variantlarının formalaşması və ən səmərəlisinin seçilməsi;

393. Təbiətdən istifadənin regional problemləri üçün səciyyəvidir:

- məqsədə nail olmanın alternativliyidir;
- ✓ normativ proqram- məqsədli yanaşma.
- qiymət və tələblərin qeyri müəyyəndir;
- mövcud texnika və məlumatların mükəmməl olmamasıdır;
- perspektivlik və kapital tutumudur;

394. Təbiətdən istifadə prosesində yaranan qlobal problemlərdən deyil:

- demoqrafik problemlər;
- ✓ təbii mühitin qorunması problemi;
- xammal və yanacaq problemi.
- ərzaq problemi;
- ətraf mühitin çirklənməsi problemi;

395. Təbiətdən istifadə prosesində yaranan qlobal problemlərdəndir:

- atmosferin mühafizəsi və bərpası.
- çirkab sularının təmizlənməsi problemi;
- təbii mühitin mühafizəsi;
- ✓ ekoloji problemi;
- meşələrin bərpası problemi;

396. BMT-nin ətraf mühit məsələsi üzrə konfransı keçirilmişdir:

- 1976-cı ildə.
- 1968-ci ildə;
- 1970-ci ildə;
- 1974-cü ildə;
- ✓ 1972-ci ildə;

397. Təbiətdən istifadə sahəsində beynəlxalq əməkdaşlıq prinsiplərindən deyil:

- ✓ kənd təsərrüfatında kimyalaşdırmanın genişləndirilməsi;
- təbii resursların gələcək nəsəl üçün qorunması.
- təbii ekosistemlərin qorunması sahəsində əməkdaşlıq;
- bərpa olunmayan resurslardan kompleks istifadə;
- ölkələrin öz ərazilərindəki təbii resurslardan istifadə hüququ;

398. Azərbaycanın sənaye şəhərlərinin atmosfer hövzəsinin çirklənmə mənbələrindən deyil:

- energetika.
- əlvan metallurgiya;
- kimya;
- ✓ dağ-mədən;
- yanacaq;

399. Azərbaycanda ətraf mühitə mənfi təsir göstərən sənaye sahələrindən deyil:

- energetika.
- kimya;
- ✓ selluloz-kağız;
- metallurgiya;
- yanacaq;

400. Azərbaycanda təsərrüfat sahələri içərisində ətraf mühitə çox təsir göstərən:

- mənzil-kommunal.
- ✓ sənaye;
- nəqliyyat;
- kənd təsərrüfatı;
- səhiyyə;

401. Azərbaycanın illik su ehtiyatları təşkil edir:

- 27 -34 km³.
- 21-27 km³;
- 10,3 – 21 km³;
- 20 -30 km³;
- ✓ 24 -31 km³;

402. Təbii resursların miqdar və keyfiyyətləri haqqındakı məlumatları sistemləşdirmək və qiymətləndirmək nədir ?

- təbii resurs potensialından istifadədir;
- təbii resurs və hadisələrin ekspertizası və monitorinqidir.
- ✓ təbii resursların kadastrıdır

- təbii obyektlərin hüquqi, qeyri hüquqi və layihə simeta sənədlər toplusudur;
- resursların sosial-iqtisadi problemlərinin həllində təbii sərvətlərdən kompleks istifadə üsuludur

Aşağıda göstərilən 1,2,4 cavabları təbiəti mühafizə sisteminin hansı prinsipinə aiddir?

403.

1. 1, 3, 5;
2. 2, 4, 6;
3. 1, 2, 4;
4. 3, 4, 5;
5. 1, 2, 3.

- Ekoloji təhlükəsizliyin üstünlüyü Prinsipi;
- Enerjiyə qənaət Prinsipi
- istehsal və ekoloji təhlükəsizliyin vəhdəti prinsipi
- ✓ səmərəliliyin mühafizəsi prinsipləri
- ekoloji təhsilin formalaşması;

404.

Təbii obyekt və hadisələrin idarə olunması nədir?

- ✓ təbiətdən istifadənin idarəetmə funksiyası
- təbii obyektlərin bölgüsü və yenidən bölgüsü;
- təbii obyektlərin ərazi- sahə quruluşu və nəzarət
- təbii obyektlərin mühafizəsi və istifadəsi tədbirlərinin planlaşdırılması;
- təbii resursların qeydiyyatı;

405.

Təbiətdən istifadənin proqram və məqsədlərini, fəaliyyət rejimini, onun strukturlarının saxlanmasını təmin edən sistem hansıdır?

- Ekoloji və iqtisadi sistemləri idarə edən prinsiplərdir;
- ətraf mühitin mühafizəsi məsələlərinin həllinə yönələn inkişaf mexanizmidir
- təbiətdən istifadənin planlaşdırılmasını təmin edən sistemdir;
- ✓ təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin tənzimlənməsi
- iqtisadi və ekoloji sistemləri tənzimləyən funksiyadır;

406.

Təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin tənzimlənməsi nədir?

- iqtisadi və ekoloji sistemləri tənzimləyən funksiya;
- ətraf mühitin mühafizəsi məsələlərinin həllinə yönələn inkişaf mexanizmi.
- təbiətdən istifadənin planlaşdırılmasını təmin edən sistem;
- ✓ təbiətdən istifadənin proqramı və məqsədlərini, fəaliyyət rejimini, onun strukturlarının saxlanmasını təmin edən sistemdir;
- Ekoloji və iqtisadi sistemləri idarə edən prinsiplər;

407.

Təbiətdən istifadənin regional problemlərinin həlli aşağıdakı qruplarda birləşdirilir:

1. Təbiəti mühafizə tədbirlərinin sahə işçi proqramının rayonlar üzrə bölgüsünə;
2. Təbiəti mühafizənin texnoloji istiqamətinin sahə işçi proqramına;
3. Təbiətdən səmərəli istifadənin iqtisadi mexanizmlərinin regional bölgüsünə;
4. Təbii mühitin komponentləri və ya ayrıca təbii resursların mühafizəsi üzrə tədbirlər sxeminə;
5. Təbiəti mühafizənin kompleks ərazi sxemi.

- ✓ 1, 4, 5;
- 1, 2, 3;
- 2, 3, 4;
- 3, 4, 5;
- 1, 3, 5.

408.

Təbiətdən istifadənin iqtisadi metodlarına aid deyil:

- ödənişlər;
- subsidiyalar;
- limitlər sistemi.
- ✓ aid deyil ;
- girov sistemi;

409.

Təbiətdən istifadənin tənzimlənməsinin idarəetmə funksiyasına aiddir:

- ✓ təbii resursların və təbiət obyektlərinin qeydiyyatına;
- məcburi göstəriş və təqdimatına.
- özünüidarənin məhdudlaşdırılmasına;
- təbiətdən istifadənin proqnozlaşdırılmasına;
- iqtisadi və ekoloji sistemlərin idarə olunmasına;

410. Təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin tənzimləmə metodları aşağıdakılardır:

- ✓ imperativ, iqtisadi, inzibati-hüquqi metoduna;
- iqtisadi-riyazi, statistik, inzibati metoduna.
- hüquqi və qeyri-hüquqi metoduna;
- komplekslik, öncüllük, planlaşdırma metoduna;
- balans sistem yanaşma metoduna;

411. Təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi üzrə tətbiq olunan bazar mexanizmlərindən deyil:

- çirklənməyə görə ödənişlərə;
- ekoloji cəhətdən təhlükəli layihə və tədbirlərə maliyyə yardımının ayrılmasına.
- ✓ təbii ehtiyatların və çirklənmənin qiymətləndirilməsi;
- ekoloji cəhətdən təhlükəli məhsulların anbarda toplanmasına və saxlanması görə girov qoyulmasına;
- havaya və suya atılan zərərli maddələr üçün lisenziyanın alınması və satılmasına;

412. İnsan və təbiətin qarşılıqlı əlaqəsinin tənzimləmə istiqamətlərinə aid deyil:

- iqtisadi, texnologiyə uyğundur;
- ekoloji-maarifləndirməyə uyğundur.
- ✓ ictimai-sosiallığa uyğundur;
- beynəlxalq-hüquqiyyə uyğundur;
- inzibati- hüquqiyyə uyğundur;

413. Komplekslik təbiətdən istifadənin iqtisadi metodlarının hansına uyğundur ?

- ödənişlər;
- limitlər sistemi
- ✓ aid deyil;
- girov sistemi;
- subsidiyalar;

414. Təbii resursların və təbiət obyektlərinin qeydiyyatı Tİ-nin hansı göstəricisinə aiddir?

- özünüidarənin məhdudlaşdırılması;
- məcburi göstəriş və təqdimat.
- təbiətdən istifadənin proqnozlaşdırılması;
- ✓ Tİ-nin tənzimlənməsinin idarəetmə funksiyasına
- iqtisadi və ekoloji sistemlərin idarə olunması

415. İmperativ,iqtisadi,inzibati-hüquqi göstəricilər Tİ-nin hansı metoduna aiddir?

- iqtisadi-riyazi, statistik, inzibati.
- hüquqi və qeyri-hüquqi;
- komplekslik, öncüllük, planlaşdırma
- ✓ Tİ-nin və ətraf mühitin mühafizəsinin tənzimləmə metoduna
- balans sistem yanaşma

416. Tİ-nin tənzimləmə formaları aşağıdakılardır:

- subsidiya və girov;
- qanunçuluq və öncüllük
- ✓ hüquqi və qeyri-hüquqi

- bazar prinsiplərinin tətbiqi;
- planlaşdırma və proqnozlaşdırma

417. Təbii ehtiyatların və çirklənmənin qiymətləndirilməsi ətraf mühitin mühafizəsi üzrə hansı göstəricilərə aiddir?

- ekoloji gəhətdən təhlükəli layihə və tədbirlərə maliyyə yardımının ayrılması.
- çirklənməyə görə ödənişlər;
- havaya və suya atılan zərərli maddələr üçün lisenziyanın alınması
- ekoloji cəhətdən təhlükəli məhsulların anbarda toplanmasına və saxlanmasına görə girov qoyulması;
- ✓ bazar mexanizmləri qanunlarına aid deyil

1,4,5 cavabları təbiətdən istifadənin hansı göstəricilərinə uyğundur?

1. 1, 2, 3;
2. 2, 3, 4;
3. 3, 4, 5;
4. 1, 4, 5;
5. 1, 3, 5;

418.

- Təbiəti mühafizənin kompleks ərazi sxemi
- Təbiəti mühafizə tədbirlərinin sahə işçi proqramının rayonlar üzrə bölgüsü;
- Təbiəti mühafizənin texnoloji istiqamətinin sahə işçi proqramı
- Təbiətdən səmərəli istifadənin iqtisadi mexanizmlərinin regional bölgüsü;
- ✓ Tİ-nin regional problemlərinə

419. Kompensasiya ,stimullaşdırma,sərt terminləri Tİ-nin hansı göstəricilərinə daxildir?

- doğru cavab yoxdur
- iqtisadi-riyazi, komplekslik;
- limitlər, girov sistemi;
- ✓ Tİ-nin iqtisadi mexanizmləri
- yumşaq, xüsusi, ümumi;

420. İctimai-sosial istiqamət insan və təbiətin qarşılıqlı əlaqəsinin tənzimləmə istiqaməti ilə uyğunlaşdırmalı:

- inzibati- hüquqi;
- ✓ tənzimləməyə
- iqtisadi, texnoloji;
- ekoloji-maarifləndirmə.
- beynəlxalq-hüquqi;

421. Sosial-iqtisadi göstərici sosial-iqtisadi və ekoloji qiymətləndirməyə aiddirmi?

- ekoloji qiymətləndirmədir
- siyasi qiymətləndirmədir
- qismən uyğundur
- aiddir
- ✓ aid deyil

422. Ekoloji bazarda hüquq və səlahiyyətlərə aiddir:

- enerjiyə qənaət hüquqi
- keyfiyyət nəzarət hüququ
- Mülkü şəxslərin ətraf mühitə təsiri
- müəssisələrin çirkləndirmə hüquqi
- ✓ Atmosferə tullantıların atılmasına olan hüquq

423. ətraf mühitin mühafizəsinin tənzimləmə məsələləri metoduna aid deyil:

- informatik
- metodlar aparılmır
- ✓ Sosioloji

- inzibati – hüquqi
- iqtisadi

424. Urboekologiyada ekoloji kompensasiyaya yönəlmiş mühəndisi- texniki vasitələrdən deyil:

- çirkab sularının və atmosfərə atılan tullantıların təmizlənmə texnologiyalarının təkmilləşdirilməsi;
- ekoloji təmiz yeni nəqliyyat, energetika, rabitə və su təchizatı sisteminin işlənilib hazırlanması;
- ətraf sahələrin yeni mühəndisi metodla hazırlanması;
- aztullantılı və tullantisız texnologiyaların tətbiqi və tullantıların təkrar emalı;
- ✓ mühəndis-texniki layihələrin maliyyələşdirilməsi

Urboekologiya coğrafi baxımdan aşağıdakı istiqamətlərdə tədqiqatlarla məşğul olur:

425. 1) Şəhər aqlomerasiyası və yaşayış yerləri qruplarının tipoloji öyrənilməsi;
2) Şəhər iqlimində baş verən dəyişikliklər üzərində tədqiqatlar;
3) Şəhərlərin mühəndisi geoloji əsaslarının tədqiqi;
4) Landşaftda gedən dəyişikliklərin analizi;
5) Cəmiyyət və təbiət arasında gedən maddələr mübadiləsinin iqtisadi-coğrafi aspektləri:

- 1,2,5;
- 2,3,4;
- 1,2,3.
- 3,4,5;
- ✓ 1,4,5;

426. Urboekologiyanın metodoloji əsasları:

- texniki, coğrafi və elmi funksiyalardır;
- doğru cavab yoxdur.
- ✓ kateqoriya, prinsip və anlayışlardır;
- şəhərsalma elmi və layihəsidir;
- struktur və amillərdir

427. Urboekologiyanın predmeti:

- ✓ şəhərsalma strukturlarının təbiətlə birgə fəaliyyətinin qanunauyğunluğunun tədqiqi və optimallaşdırılmasıdır;
- şəhərlərin planlaşdırılması və regional əhali yerləşdirilməsidir;
- şəhərlərin kompleks elmi layihələndirilməsidir.
- biosfer elementləri ilə urboekologiya strukturları arasında olan qarşılıqlı fəaliyyət və problemlərdir;
- şəhərsalma elmi və şəhərsalma layihəsidir;

428. Şəhərlərdə ekoloji təhlükəsizliyin təminatı və ətraf mühitin mühafizəsinin təşkili istiqamətlərinə aid deyil:

- istehsal sahələrinin yerləşdirilməsində ekoloji amilin nəzərə alınması;
- ekosistemin və təbii komplekslərin bərpası;
- təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin idarə olunmasının təkmilləşdirilməsi;
- fəvqəladə halların yaranmasının xəbərdarlığı;
- ✓ təbii ehtiyatlardan kompleks istifadənin genişləndirilməsi.

429. Kompleks təbiəti mühafizə proqramının hazırlanma mərhələsidir:

- təbiətdən səmərəli istifadə tədbirlərinin ərazi differensiasiyası;
- ✓ regionun ekoloji-iqtisadi sisteminin təhlili və tədbirlərin ardıcılığı;
- proqramın idarə olunmasının təşkilati strukturu.
- ərazinin ekoloji-iqtisadi əsaslarla rayonlaşdırılması;
- təbii mühitə texnogen təsirin təhlili və tədbirlərin ardıcılığı;

430. Normativ və ya məqsədli regional proqnozlar tətbiq olunur:

- təbiəti mühafizə tədbirlərini həyata keçirməkdən.
- ətraf mühitin keyfiyyət normativlərini müəyyən etməkdən.
- ətraf mühitin normal ekoloji vəziyyətinə nail olmaqdan;

- ✓ təbii mühitin arzu olunan vəziyyətinə nail olmaq üçün;
- yaşayış mühitinin normal ekoloji vəziyyətinə nail olmaqdan;

431. Təbiəti mühafizə və təbiətdən istifadənin regional problemlərinin həll aşağıdakı hissələrdən ibarətdir:

- ətraf mühitin keyfiyyət normativləri sxemindən;
- ✓ təbiəti mühafizənin kompleks sxemi;
- ətraf mühitin mühafizəsi sxemindən;
- doğru cavab yoxdur.
- əhalinin ekoloji təhlükəsizliyinin təmini sxemindən;

432. Təbiətdən istifadə də regionallığa aid deyil:

- regionda baş verən siyasi hadisələrdən;
- ✓ regional təbiəti mühafizə və təbiətdən istifadə problemlərindən;
- ərazinin kompleks inkişafının əhəmiyyətinin artmasından;
- təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin regionda həllindən.
- iqtisadi inkişafda sosial aspektlərin əhəmiyyətindən;

433. Çirklənməyə görə ödənişlərə daxildir:

- ekoloji təhlükəsizliyin təminatına görə
- yeni texnikanın tətbiqinə görə
- ətraf mühitin keyfiyyətinə görə
- ✓ tullantıların yerləşməsinə görə
- tullantıların emalına görə

434. Çirklənməyə görə ödənişlərə daxildir:

- təbii ehtiyatların istifadəsinə görə
- ekoloji təhsilin inkişafına
- təmiz texnologiyanın tətbiqinə görə
- ✓ zəhərli maddələrin atmosfərə atılmasına görə
- təbii xammalların emalına görə

435. Liz-Bek lizinqi nədir?

- ✓ avadanlığın sahibi onu lizinq firmasına satır və eyni zamanda avadanlığı girov qoyur.
- avadanlığın sahibi onu lizinq firmasına satır və eyni zamanda avadanlığı ondan icarəyə götürür.
- avadanlığın sahibi digər firmadan icarəyə götürür
- avadanlığın sahibi onu icarəyə götürür.
- avadanlığın sahibi onu lizinq firmasına satır.

436. Operativ lizinqində avadanlıq neçə il müddətinə icarəyə verilir?

- ✓ 3-5 il
- daha çox müddətə
- 6-8 il
- 1-2 il
- 2-3 il

437. Ekoloji lizinq neçə qrupa bölünür?

- 4
- bölgüsü yoxdur
- 5
- 3
- ✓ 2

438. Sığorta bütün çirklənmə növlərini əhatə edir?

- ekoloji sığorta məşğuldur
- çirklənmə sığortalanmır
- qismən əhatə edir
- əhatə edir
- ✓ əhatə etmir

439. Liz-bek lizinq dedikdə başa düşülür:

- avadanlığın sahibi onu lizinq firmasına satır.
- avadanlığın sahibi onu lizinq firmasına satır və eyni zamanda avadanlığı ondan icarəyə götürür.
- avadanlığın sahibi onu icarəyə götürür.
- ✓ avadanlığın sahibi onu lizinq firmasına satır və eyni zamanda avadanlığı girov qoyur.
- avadanlığın sahibi digər firmadan icarəyə götürür.

440. Operativ lizinq nədir?

- ✓ 3-5 illik müddətə verilən və icarə vaxtı avadanlığın natamam aşınmasını nəzərdə tutan lizinq.
- 4-5 illik müddətə verilən və icarə vaxtı avadlığın natamam aşınmasını nəzərdə tutan lizinq.
- 1 il müddətə verilən və icarə vaxtı avadanlığın natamam aşınmasını nəzərdə tutan lizinq.
- qeyri-müəyyən müddətə verilən və icarə vaxtı avadanlığın tam aşınmasını nəzərdə tutan lizinq.
- 1-3 illik müddətə verilən və icarə vaxtı avadanlığın tam aşınmasını nəzərdə tutan lizinq.

441. Ekoloji bazar alıcılarına daxildir

- Birjalar
- Dövlət orqanları
- müəssisələr
- şirkətlər
- ✓ fiziki şəxslər

442. Ekoloji bazarda alıcılar neçə hissəyə bölünür

- ✓ 2
- 3
- 4
- 5
- 7

443. Ekoloji lizinq dedikdə nəzərdə tutulur:

- təbiəti mühafizə avadanlığının icarəyə verilməsi ilə bağlı yaranan mürəkkəb sosial münasibətlərinin məcmusu.
- ✓ təbiəti mühafizə avadanlığının müvəqqəti istifadəyə verilməsi ilə bağlı yaranan mürəkkəb və kompleks əmlak münasibətlərinin məcmusu.
- təbiəti mühafizə avadanlığının müvəqqəti istifadəyə verilməsi.
- təbiəti mühafizə avadanlığının satılması ilə bağlı münasibətləri məcmusu.
- təbiəti mühafizə avadanlığının daimi istifadəyə verilməsi ilə bağlı yaranan mürəkkəb və kompleks əmlak münasibətlərinin məcmusu.

444. Liz-bek lizinq dedikdə başa düşülür:

- avadanlığın sahibi onu icarəyə götürür.
- avadanlığın sahibi digər firmadan icarəyə götürür.
- avadanlığın sahibi onu lizinq firmasına satır və eyni zamanda avadanlığı ondan icarəyə götürür.
- avadanlığın sahibi onu lizinq firmasına satır və eyni zamanda avadanlığı girov qoyur.
- ✓ avadanlığın sahibi onu lizinq firmasına satır.

445. Maliyyə lizinqi dedikdə nəzərdə tutulur:

- 5-20 il müddətinə verilən və avadanlığın aşınması natamam başa çatan lizinq
- 20-30 il müddətinə və avadanlığın aşınması natamam başa çatan lizinq.

- 3-5 il müddətinə verilən və avadanlığın aşınması tam başa çatan lizinq.
- ✓ 5 -20 il müddətinə verilən və avadanlığın aşınması tam başa çatan lizinq.
- 5-20 il müddətinə verilən və avadanlığın aşınması tam başa çatmayan lizinq.

446. Operativ lizinq nədir?

- 1-3 illik müddətə verilən və icarə vaxtı avadanlığın tam aşınmasını nəzərdə tutan lizinq.
- ✓ 3-5 müddətə verilən və icarə vaxtı avadanlığın natamam aşınmasını nəzərdə tutan lizinq.
- 1 il müddətə verilən və icarə vaxtı avadanlığın natamam aşınmasını nəzərdə tutan lizinq.
- 4-5 illik müddətə verilən və icarə vaxtı avadanlığın natamam aşınmasını nəzərdə tutan lizinq.
- qeyri-müəyyən müddətə verilən və icarə vaxtı avadanlığın tam aşınmasını nəzərdə tutan lizinq.

447. Ekoloji menecmentin funksiyalarına aid deyil:

- tənzimlənmə;
- ✓ balanslaşdırma.
- ekoloji marketing;
- planlaşdırma ;
- uçot və nəzarət;

Ekoloji menecmentin prinsipləri aşağıdakılardır:

448.

- 1.Məqsədyönlülük;
- 2.Təfəkkürə əsaslanma;
- 3.İqtisadi təhlil;
- 4.Səmərəlilik;
- 5.Ardıcılıq.

- 2, 4, 5;
- 3, 4, 5;
- 1, 2, 3.
- ✓ 1, 2, 5;
- 1, 3, 5;

449. Ekoloji menecment konsepsiyasında mühüm rol oynayan funksiya:

- tullantıların utilizasiyasıdır;
- səmərəlilikdir.
- yerləşdirmədir;
- təhlükəsizlikdir;
- ✓ idarəetmədir;

450. Ekoloji menecmentin prinsiplərindən deyil:

- ✓ səmərəlilik.
- ardıcılıq;
- məqsədyönlülük;
- uzaqgörənlik;
- təfəkkürə əsaslanma;

451. Ekoloji menecmentin funksiyalarından biri aşağıdakıdır:

- ekoloji öhdəliklərə;
- ekoloji siyasətə;
- doğru cavab yoxdur.
- balanslaşdırmaya;
- ✓ planlaşdırma;

452. Menecmentdə ekoloji fəaliyyətin təşkilinə aid deyil:

- ✓ ekoloji fəaliyyətin planlaşdırılmasına maraqlı tərəf və şəxslərin cəlbə;
- vəzifə öhdəliklərinin və məsuliyyətin bölgüsü;

- idarəetmə prosedurlarının hazırlanması;
- tələblərin müəyyənləşməsi və daxili sənədləşmənin hazırlanıb tətbiqi;
- xüsusi səlahiyyətli məsul şəxs və bölmələrin müəyyənləşdirilməsi.

453. Təbiəti mühafizə tədbirlərinin əsas mənbəyi nədir?

- kreditlər
- ✓ dövlət büdcəsi
- köçürmə vəsaitlər
- şəxsi vəsaitlər
- banklar

454. ətraf mühitin mühafizəsi ictimai fondu nədir?

- kreditlər
- ✓ könülü yardım
- məcburi vəsait
- subsidiyalar
- bank vəsaitləri

455. Azərbaycanda neçənci ildə ekoloji fond yaradılmışdır?

- ✓ 1990- cı ildə
- 2005 – ci ildə
- 2003- cü ildə
- 1995- cı ildə
- 2000-ci ildə

456. Büdcədən kənar ekoloji fondların yaradılmasında əsas məqsəd nədir?

- ✓ müstəqil maliyyə strukturunun yaradılması
- kreditlərin verilməsi
- dövlət banklarının yaradılması
- ekoloji fondların təşkili
- elmi- texniki layihələrin yaradılması

457. ətraf mühitin çirklənməsinə görə ödənişlər ekoloji fondun neçə faizini təşkil edir?

- 50-60%
- 20-25%
- 40-50%
- 30-40%
- ✓ 80-85%

458. Müəssisələrin ekoloji fondları harada toplanır?

- ✓ bankda xüsusi hesab kimi
- faizli əmanət kimi
- regional fondlarda
- maliyyə qurumlarında
- ekoloji fond toplanmır

459. Müəssisələrin ekoloji fondlarının mənbəyinə daxildir:

- sığorta tarifləri
- belə mənbələr yoxdur
- ✓ müəssisənin gəlirləri
- sığorta mənbələri
- xidmət bazasının vəsaiti

460. Ekoloji sığorta müqavilələri hansı müddətə imzalanır?

- 5 il qədər
- yarım ilə
- 3 il müddətinə
- 1 ilə qədər
- ✓ 2 il və daha çox

461. Çıxılma ilə əlaqədar vəziyyətin təxminən neçə faizindən sığortalanmaq lazımdır?

- 60% - dən
- 100% - dən
- 20% - dən
- 50% - dən
- ✓ 80% - dən

462. Ekoloji lizinq digər hansı səlahiyyətləri həyata keçirir?

- kompleks mübadilə
- dotasiyalar
- ✓ alqı - satqı, sələm
- subsidiyalar
- kreditlər

463. İki şəxsdən ibarət olan lizinq necə adlanır?

- hüquqi
- hüquqi
- ✓ klassik
- operativ
- obyektiv

464. Ekoloji qəza və fəlakətlərin sayının artması nə ilə nəticələnir?

- mənfəət artır
- əmlak korlanır
- sosial vəziyyət yaxşılaşır]
- ✓ iqtisadi zərər artır
- sığorta halları azalır

465. Ekoloji fondun 10% hansı tədbirlərə yönəldilir?

- yerli əhəmiyyətli
- beynəlxalq əhəmiyyətli
- xarici texnologiyaya
- ✓ Respublika əhəmiyyətli
- lokal əhəmiyyətli

466. Ekoloji fondun neçə % - i yerli əhəmiyyətli təbiəti mühafizə tədbirlərinə yönəldilir?

- ✓ 60 faizi
- 15-20 faizi
- 10-15 faizi
- 20 faizi
- 40 faizi

467. Ekoloji fondlar formalaşma mənbələri hansıdır?

- dotasiyalar
- ✓ təsərrüfat fəaliyyətinin gəlirləri hesabına

- ekologiya proqramlarının tərtibi
- xarici investisiyalar
- kredit faizləri

468. İnkişaf etmiş ölkələrdə təbii mühitin çirklənməsi ilə mübarizəyə ümumi milli məhsulun necə faizi yönəldilir?

- ✓ 3% qədər
- 6% qədər
- 5 faizi
- 10 faizi
- 20 faizi

469. Mərkəzləşmiş dövlət büdcəsi hesabına hansı təşkilatın fəaliyyəti maliyyələşdirilir?

- Xarici İşlər Nazirliyi
- Maliyyə Nazirliyi
- Fövqəladə Hallar Nazirliyi
- ✓ Ekologiya və Təbii Sərvətlər Nazirliyi
- Vergilər Nazirliyi

470. Təbiəti mühafizə tədbirlərinin maliyyələşməsi hansı vəsaitin hesabına ala bilər?

- ✓ bank kreditləri
- subsidiyalar
- yüksək % kreditlər
- fond sistemi
- limit sistemi

471. Təbiəti mühafizə tədbirlərinin maliyyələşməsi hansı vəsaitin hesabındadır?

- cərimələrin
- vəsait ayrılması.
- yerli büdcələrin
- müxtəlif tədbirlərin
- ✓ büdcədən kənar ərazi ekoloji fondların

472. Ekoloji menecmentin inkişaf amillərinə daxildir:

- ✓ ekoloji şəraitin monitorinqi, təsir və resursların mövcudluğu;
- ekoloji planlaşdırma və proqnozlaşdırma.
- ekoloji ödənişlər;
- ekoloji yönümlü subsidiyalar;
- ekoloji mühitə kompleks təsir;

473. Ekoloji menecmentin vəzifələrinə aid deyil:

- təhlükəsiz istehsal prosesinin təşkilinə;
- müəssisənin «yaşıl imicinin» yaradılmasına.
- istehsalın təkmilləşdirilməsinə;
- ✓ ekoloji öhdəlik və siyasətin təşkili;
- ekoloji uyğunluğun təmininə;

474. Ekoloji menecment sisteminin elementləri:
1.Fəaliyyətin auditi və nəzarət;
2.Ekoloji siyasət;
3.Fəaliyyətin təşkili və reallaşdırması;
4.Təbiətdən istifadənin planlaşdırılması;
5.Ekoloji subsidiyalar.

- ✓ 2, 3, 4;
- 1, 4, 5;

- 1, 3, 5.
- 1, 2, 3;
- 3, 4, 5;

Ekoloji menecmentin vəzifələri:

1. Müəssisənin yaşıl imicinin yaradılması;
2. Təhlükəsiz istehsal prosesinin təşkili;
3. İstehsalın təkmilləşdirilməsi;
4. Ekoloji öhdəlik və siyasətin təşkili;
5. Ekoloji planlaşdırma və proqnozlaşdırma.

475.

- 1, 4, 5.
- 3, 4, 5;
- 2, 4, 5;
- ✓ 1, 2, 3;
- 2, 3, 4;

476. Ekoloji menecmentin əsasını təşkil edir:

- doğru cavab yoxdur.
- qiymətləndirmə, təhlildir;
- ekstrapolyasiya, kartoqrafik üsuldur;
- planlaşdırma, proqnozlaşdırma və monitorinqdir;
- ✓ balans, nəzarət, uçot və auditdir;

477. Ekoloji menecment konsepsiyasına aid deyil:

- ekoloji menecmentin təşkili;
- elmin metodologiyası və rolu.
- ekoloji menecmentin funksional həcmi;
- ekoloji menecmentin prinsipi;
- ✓ texnoloji, sosial ,innovasiya prosesi;

478. Ekoloji menecment nədir?

- faydalı qazıntıların hasilatı, emalı və istifadəsini təmin edən sahədir.
- cəmiyyətin idarə olunmasını özündə birləşdirən bir sahədir;
- ✓ təbii resurslardan istifadədə ekoloji-iqtisadi problemlərin idarə olunmasını öyrənən elm sahəsidir;
- təsərrüfatın inkişafını və planlaşdırılmasını təmin edən sahədir;
- təbiətdən istifadə tədbirlərinin uçotu və nəzarətini təmin edən elm sahəsidir.

Ekoloji menecmentin funksiyaları aşağıdakılardır:

1. Təbiətdən istifadə tədbirlərinin uçotu və nəzarət;
2. Planlaşma və tənzimlənmə;
3. Balanslaşdırma və nizamlama;
4. Təşkilatlanma və motivləşmə;
5. Səmərəlilik və təhlükəsizlik.

479.

- 2, 4, 5.
- ✓ 1, 2, 4;
- 2, 3, 5;
- 3, 4, 5;
- 1, 4, 5;

480. Ekoloji menecment sisteminin elementlərinə aid deyil:

- ✓ ekoloji siyasət;
- fəaliyyətin auditı və nəzarət sisteminin tətbiqi.
- fəaliyyətin təşkili və reallaşdırılması;
- fəaliyyətin nəticələrinin təhlili və yenidən baxılma;
- təbiətdən istifadə fəaliyyətinin planlaşdırılması;

481.	Ekoloji menecmentdə işçi heyətinin idarə olunması yollarından deyil: ✓ işçilərin attestasiyası; • işçilərin fəvqəladə vəziyyətdə fəaliyyətə hazırlanması. • işçilərin ekoloji maarifləndirilməsi; • işçilərin məlumatlandırılması; • işçilərin motivizasiya edilməsi;
482.	Ekoloji menecmentin inkişaf amillərindən deyil: 1.Ekoloji subsidiyalar; 2.Ekoloji şəraitin monitorinqi; 3.Ekoloji təsir və resursların mövcudluğu; 4.Ekoloji ödənişlər; 5.Ekoloji cərimələr • 1, 3, 5; • 1, 2, 4; ✓ 1, 4, 5. • 3, 4, 5; • 2, 4, 5;
483.	Ekoloji menecmentin əsasına aid deyil: • ekoloji balans və nəzarət; • doğru cavab yoxdur. ✓ ekoloji planlaşdırma və proqnozlaşdırma; • ətraf mühitin keyfiyyətinin idarə olunmasına; • ekoloji uçot və auditə;
484.	Ekoloji menecmentin məqsədi: • təbiətdən səmərəli istifadə və resurs qoruyucu fəaliyyətdə beynəlxalq və milli aktların tələblərinə əməl etməkdir; • müəssisə və təşkilatlarda təbiəti mühafizə fəaliyyətini yaxşılaşdırmaqdır. • təbiəti mühafizə problemlərinin həlli üçün menecmentdən istifadə maraqlarını artırmaqdır; • hüquqi və fiziki şəxslərin təbiətdən istifadə fəaliyyətində hüquqlarını təmin etməkdir; ✓ idarəetmədə iqtisadi və ekoloji maraqları təmin etmək və təhlükəsiz əmək şəraiti yaratmaqdır;
485.	Köməkçi ekoloji sahibkarlıq hansı istehsal sahələri ilə əlaqədardır? • xidmətə nəzarət ilə • torpaqların rekultivasiyası ilə • tullantıların emalı ilə ✓ qeyri – ekoloji istehsal sahələri ilə • nəqliyyatın inkişafı ilə
486.	Ekoloji biznes əsas prinsipləri hansı sənəddə verilir? • iqtisadi qanunlarda • Ekologiya və TS Nazirliyinin sənədlərində • CERES sənədlərində ✓ sahibkarlıq fəaliyyəti xartiyasında • layihə və proqnozlarda
487.	Ekologiya hüquqi hansı göstərici ilə tənzimlənir? • Ekologiya və TS Nazirliyinin qərarları • elmin inkişafı. ✓ ekologiya sahəsinə aid qanunvericilik aktı • təbii resursların stimullaşdırılması • müəssisələrin gəlirləri

488. Çirkləndirici müəssisələrin ümumdünya və ya regional əhəmiyyətli olması hansı iqtisadi tədbirlərin keçirilməsinə şərait yaradır?

- inzibati vergilər
- şərait yaratmır.
- girov sisteminin
- ✓ qrantların
- ssudaların

489. ətraf mühitin çirklənməsinə görə vergilər necə toplanır.

- sərbəst
- ✓ çevik
- investiya yolu ilə
- məqsədli
- ləng

490. ətraf mühitin mühafizəsinin idarə olunması üsullarına daxildir?

- investisiyalar
- tullantıların limiti
- ✓ dövlət gəlirləri ilə əlaqədar üsullar
- idxal hesabına köçürmələr
- sərbəst gəlirlər

491. Marketingin funksiyaları:

- uzunmüddətli strateji məqsəddir;
- dövlət tənzimlənməsidir.
- müəssisənin ətraf mühitə təsirinin tənzimlənməsidir;
- proqnozlaşdırmanın təşkili və qərarların qəbuludur;
- ✓ planlaşmanın təşkili və informasiya təminatıdır;

492. Ekoloji bazarda alıcılar bölünür:

- firma və şirkət təmsilçiləridir;
- birlik və şirkət alıcılarıdır.
- ✓ fiziki və hüquqi şəxslərə;
- kommersiya və dövlət təşkilatları təmsilçiləridir;
- daxili və xarici alıcılarıdır;

493. Ekoloji bazarın gigiyenik seqmentinə (bölünmə) aiddir:

- təmizləyici qurğuların satışına;
- tullantıları emal edən texnologiyaların satışına.
- ✓ ekoloji təmiz mal və məhsulların satışına;
- meşə və su resurslarının satışına;
- enerji resurs növlərinin satışına;

494. Ekoloji bazarda satışın stimullaşdırıcı tədbirlərinə aid deyil:

- istehlakçı krediti vermək;
- çox mal almağa görə ucuzlaşma tətbiq etmək;
- ✓ marketing tədbirlərinin hazırlanması və həyata keçirilməsi;
- qiymətlərin aşağı salınması;
- ictimaiyyətlə əlaqələrin qurulması

495. Ekoloji marketingdə ekspert qiymətləndirmə materiallarından istifadə olunur:

- satışın stimullaşdırılmasından;
- ekoloji bazarın vəziyyətinin qiymətləndirilməsindən;

- ✓ iqtisadi proqnozların hesablanmasıdan;
- ekoloji bazarın planlaşdırılmasından;
- iqtisadi-riyazi modelləşdirmədən.

496. Ekoloji bazarda xüsusi informasiya mənbəyi:

- ✓ alıcıların sorğusu, sərqi-satışlardan toplanan materiallardır;
- bazarın aylıq statistikasından toplanan materiallardır;
- bazar imkanlarının analizindən alınan məlumatlardır.
- ekoloji fondlardan alınan məlumatlardır;
- ictimaiyyətlə əlaqələrdən toplanan materiallardır;

497. Ekoloji bazarda kommersiya informasiya mənbəyi:

- uçot və hesabat;
- şirkətlərarası satışın nəticələri haqqında toplanan informasiya.
- ✓ məhsul satışı üzrə həmkar müəssisələrin informasiya mübadiləsi məlumatları;
- dövlət və regional statistikasi;
- iqtisadi-riyazi hesabat;

498. Ekoloji bazarda ümumi informasiya mənbəyi:

- regional təşkilatların statistikasidir;
- tədqiqatdan toplanan statistikadır;
- müəssisə və şirkətlərin statistikasidir;
- firma və istehsalçıların statistikasidir;
- ✓ dövlət və sahə statistikasidir;

499. Ekoloji bazarın konyukturasının (vəziyyətinin) öyrənilməsinin vacib mərhələsi:

- materiallarla tutulma vəziyyətini müəyyən etməkdir;
- istehsalçı və istehlakçıları müəyyən etməkdir.
- xammalla tutulma səviyyəsini müəyyən etməkdir;
- statistik məlumatların toplanmasıdır;
- ✓ informasiyaların toplanmasıdır;

500. Ekoloji marketing nədir?

- xammal bazalarının tarixi haqqında elmdir;
- təbii resurs bazarı, enerji resursları və təbiətdən istifadə sahəsində idarəetmədir;
- ✓ ekoloji bazarın vəziyyətinin öyrənilməsinə yönələn idarəetmə fəaliyyətinin növüdür;
- ekoloji bazarın vəziyyətini analiz edən bir sistemdir;
- istehsal və istehlak statistikasını öyrənən sahədir.